

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

Əlyazmasının hüququnda

Məmmədov Orxan Nəcəf oğlu

**“Müxtəlif profilli texniki parçaların alınma texnologiyası və
dəzgahların konstruksiyasında dəyişikliklərin təhlili ”**

mövzusunda

Magistr dissertasiyası

Ixtisasın şifri və adı: 227112 “Yüngül sənaye və məişət xidmətinin texnoloji
maşın və avadanlıqları”

Ixtisaslaşma: “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”

Elmi rəhbər: t.e.n . , b/m.T.Q. Səfərova

Magistr programının rəhbəri: t.e.d . , prof. F.Ə. Vəliyev

BAKİ-2020

MÜNDƏRICAT

Giriş 5

I fəsil. ÇOXQATLI LAYLI-KARKASLI TOXUMALARDAN ALINAN TEXNIKI PARÇALAR

1.1. Çoxqatlı laylı-karkaslı və digər toxumalardan alınan texniki parçaların xüsusiyyətlərinin və texnologiyasının icmali 6

1.2. Müxtəlif çoxqatlı parçaların struktur quruluşu. Çoxqatlı laylı-karkaslı parçaların struktur qatlarında müxtəliv toxumaların istifadəsi 14

II fəsil. PROFILLİ ÇIXINTILARI OLAN LAYLI-KARKASLI PARÇALAR VƏ ONLARIN ALINMA TEXNOLOGIYASI

2.1. Laylı-karkaslı parçaların struktur quruluşunun hazırlanması və onların alınma texnologiyası 22

2.2. Düzbucaqlı profilli laylı-karkaslı parçanın quruluşu və alınma üsulu 25

III fəsil. ÜÇÖLÇÜLÜ LAYLI- KARKASLI PARÇALARIN ISTEHSAL TEXNOLOGIYASININ ƏSASLARININ TƏHLİLİ

3.1. Toxucu dəzgahında parçanın alınması və sapların toxuculuğa hazırlıq mərhələlərinin təhlili	33
3.2. Laylı-karkaslı parçaların alınmasında əriş ipliyinin təkrar sarınması prosesinin aparılması üçün avadanlıq	36
3.3. Laylı-karkaslı parçaların alınmasında ərişsərinması prosesinin aparılması üçün avadanlıq	40
3.4. Laylı-karkaslı parçaların alınmasında ərişin şlixtlənməsi prosesinin aparılması üçün avadanlıq	46
1. Xətti sıxlığı çox olan arğac saplarının təkrar sarınması avtomatı	49
3.6. Texniki parça əmələgəlmə prosesində istifadə edilən toxucu dəzgahları	50
3.7. Çoxqatlı laylı-karkaslı texniki parçaların quruluş xassələri	51
3.8. Laylı-karkaslı parçanın yarusunun əmələ gəlməsinin təhlili	54
3.9. Laylı-karkaslı parçaların toxunmasında əriş saplarının gəriməsinin nəzəri tətqiqi	64
IV fəsil. TEXNİKİ PARÇALARIN TƏYİNAT SAHƏLƏRİ VƏ ALINMASINDA İSTİFADƏ EDİLƏN TƏBİİ VƏ KİMYƏVİ LİFLƏRİN XASSƏLƏRİ.	
4.1. Texniki parçaların icmali. Texniki parçaların təsnifikasi və istifadə sahələri	68
4.2. Çoxqatlı parçaların istehsalında istifadə edilən kimyəvi və təbii liflərin təhlili ..	68
4.3. Texniki parçaların lif tərkibinə görə növlərinin təhlili	73
4.4. Kimyəvi və təbii liflərdən alınan yumaqların növləri. Onların laylı-karkaslı çoxqatlı parçaların istehsalında istifadəsi	89
4.5. Kimyəvi və təbii liflərdən texniki parçaların istehsalı üçün burulmuş liflərin alınması	92
NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR	97
İSTİFADƏ OLUNAN ƏDƏBIYYAT	101

Dissertasiya işinin referatı

Mövzunun aktuallığı. Toxuculuq istehsalatının stabil işləməsinin , istehsal olunan məhsulların rəqabət qabiliyyətinin inkişafının əsasını bu məhsulların çeşidlərinin zənginliyi və onların keyfiyyət göstəricilərinin yüksək olması təşkil edir.

Iqtisadiyyatın vacib sahələrindən biri olan kimyəvi liflərin istehsalı ildən ilə çəşid sayını genişləndirir və tekstil sənayesinin xammal bazasını yeni növ və yüksək tələbatı olan məhsul ilə təchiz edir. Son illərdə kimyəvi liflərin istehsalının intensiv artması onların daha ucuz olması ilə izah edilir. Bu isə öz növbəsində liflərin daha ucuz materiallardan əldə olunması (meşə ağacı, qaz, neft və s.) , onların daha sadə texnloji emalı, material, enerji və əmək tutumunun az olmasına yanaşı xassələrinin geniş diapazonda müxtəlifliyi ilə izah olunur. Müasir vaxtda kimyəvi liflərə olan tələbatının artması bir daha təstiqlənir. Kimyəvi liflərin tekstil məmulatlarında uğurla istifadəsi onların geniş fiziki-mexaniki xassələrə malik

olmaları və onlara əlavə xassələrin verilməsi imkanlarının olmasıdır. Texniki parçaların istehsalı və onların alınma texnologiyası, maşınlarının konstruksiyalarının analizi öz aktuallığını saxlayır

Tədqiqatın məqsədi. Hazırkı magistr dissertasiyası aşağıdakı əsas məsələləri araşdırmışdır: çoxqatlı laylı-karkaslı toxumalardan alınan texniki parçaların növləri və strukturlarının xüsusiyyətləri, profilli çıxıntıları olan laylı-karkaslı parçalar və onların alınma texnologiyası, üçölçülü laylı- karkaslı parçaların istehsal texnologiyasının əsaslarının təhlili, texniki parçaların təyinat sahələri və onların istehsalında istifadə edilən kimyəvi liflərin xassələrinin təhlili.

Elmi yenilik. Hazırkı magistr dissertasiyası işinin elmi yeniliyi onda göstərilən yeni struktur quruluşa malik olan profilli çıxıntılı laylı-karkaslı və digər üçölçülü laylı- karkaslı parçaların ərişinin toxucu dəzgaha yüklənmə şəkilləri və onların alınma texnologiyasında olan xüsusiyyətləri verilib.

Aparılan elmi-tədqiqat işlərinin nəticələrinə əsaslanaraq toxucu maşınlarının konstruksiyalarının analizi nəticəsində toxuculuq istehsalatının hazırlıq və toxucu sahələrinin uyğun avadanlıqlarının seçilməsi və texnologiyasının parametrləri işlənilib hazırlanıb.

İşin təcrübi əhəmiyyəti. Dissertasiyada alınan nəticələr və irəli sürürlən təkliflər Azərbaycanda fəaliyyət göstərən toxucu fabriklarında, eləcə də, kiçik müəssisələrin işində istifadə oluna bilər. Dissertasiyanın əsas müddəələri və əldə edilən nəticələri, həmçinin, Azərbaycan Dövlət İqtisad Universiteti “Texnologiya və Dizayn” fakultəsinin “Toxuculuğun texnologiyası“ mühazirə kurslarında istifadə oluna bilər.

İşin strukturu. Magistr dissertasiyası 4 fəsildən, nəticə və müddəələrdən ibarət olmaqla, disertasiyada 35 adda ədəbiyyat mənbələrindən istifadə edilmişdir. Dissertasiya işi kompüterdə yazılmış 103 səhifədən, 51-şəkildən ibarətdir.

GİRİŞ

Azərbaycanın qədim və ənənəvi sahələrindən biri olan yüngül sənaye ölkənin xarici iqtisadi əlaqələrinin inkişafı baxımından mühüm potensiala malikdir.

Respublikamızın dövlətlər arasında layiqli yer tutması onun iqtisadiyyatının və elmi potensialının güclü olması ilə birbaşa bağlıdır. Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq fərmanın verilməsi qeyri-neft sektorunun, eləcə də yüngül sənayesinin inkişafına güclü təkan olmuşdur. Ölkənin yüngül sənaye müəssisələri, o cümlədən tekstil sənayesi, əsasən ,pambıq, yun, barama, kimyəvi saplar və göndəri xammalı məhsullarının emalına əsaslanır.

Texniki parçalar adı parçalar istehsal olan avadlıqların konstruktiv dəyişilməklərini tələb edir. Toxuculuq maşınları olan məkikli, kiçik əndazəli sap keçiricili, hidravlik, pnevmatik və rapirli maşınların texniki parçalar üçün olan növləri var. Onların əksəriyyəti bir neçə modifikasiyada buraxılır. Bütün yeni maşınlar nəzarətedici, idarəedici və tənzimləyici elektron qurğularla təchiz edilmişdir. Toxuculuğun texniki parçalar istehsal edən sahəsinin çeşid və keyfiyyət

baxımından səviyyəsi ildən- ilə yüksəlir. Məhsuldarlığı az, etibarsız və yaxud iqtisadi səmərəli olmayan maşınlar tədricən istehsalatlardan çıxarılır.

Tekstil sənayesində texniki parçaların keyfiyyətinin yüksəldilməsində elmi-texniki tərəqqinin nailiyyətindən istifadə olunması böyük yer tutur. İnkişaf göstəricisi kimi məmulatın ümumi tələbatı ödəməsi, onların toxucu fabrikalarında istehsalı və satışı ilə xarakterizə edilir. Texniki parçaların istehsal edən müasir toxucu maşınlarının imkanları genişləndirir.

Müasir toxucu fabriklərində istifadə olunan toxucu maşınları texnoloji proseslərinin avtomatlaşdırılmasını, onların yüksək məhsuldarlıqla işləməyini tələb kimi qoyur. Texniki parçaların alınmasında istifadə edilən maşınların qurğuları və avadanlıqları özləri müxtəlif funksiyalı olmaqla yanaşı, mürəkkəb mühitdə istismar olunur. Bu parçaların toxunması üçün maşınların texnoloji prosesdə birbaşa iştirak edən mexanizmlərində müəyyən dəyişikliklərin aparılması zəruriyyəti yaranır.

I fəsil. ÇOXQATLI LAYLI-KARKASLI TOXUMALARDAN ALINAN TEXNIKI PARÇALAR

1. Coxqatlı laylı-karkaslı və digər toxumalardan alınan texniki parçaların xüsusiyyətlərinin və texnologiyasının icmali

Texniki parçalar, o cümlədən, coxqatlı laylı-karkaslı toxumalardan alınan texniki parçalar üstün xassələrinə görə ən etibarlı adlandırılara bilən materiallardandır. Onların üstünlüyü tərkibinə (yəni istifadə olunan xammala görə) və quruluşa görə izah edilir. Coxqatlı texniki parçalar kimyəvi və mexaniki təsirlərə davamlıdır, əyildikdə qırılmır və günəş şüalanmasına və yağıntılara qarşı davamlıdır. Texniki parçalar məişətdə və istehsal şəraitində müəyyən funksiyaları yerinə yetirən və xüsusi məqsədlər üçün istifadə olunan materiallardır. Texniki parçaların alınmasında xalis təbii, sintetik və ya mineral xammaldan və onların qarışqlarından istifadə edilə bilər.

Məqalədə [7] təbəqələrin sayı 2-dən 8-ə qədər olan bağlayan ipliklərdən ibarət coxqatlı polotno toxunuşlu parçaların tədqiqinin nəticələri təqdim olunur.

Məqalədə toxuculuq iplərinin göründüyü 4, 6 və 8 təbəqə olan parçaların mikrokəsiklərinin fotosəkilləri var. Şəkillərdən görsənir ki, arğac sapları eyni şaquli müstəvidə bir-birinin üstündə tam yerləşmir. Onlar parçada daha çox təbəqə olduqda və arğac üzrə sıxlıq az olduqda daha çox surüşərək yerdəyişmə alırlar. Beləliklə, çox qatlı parça qalınlığı ,parçanın içərisindəki təbəqələrin sayına birbaşa mütənasib deyil.

Müəllif [16] həmçinin, bildirir ki, əgər parça eyni zamanda bir sistem əriş sapı və bir neçə sistem arğac sapı ilə toxunursa arğac saplarının bir-birinə nisbətən yerdəyişməsi artır və arğac iplərinin sistemi nə qədər böyük olarsa, bu dəyişikliyin bir o qədər böyük olduğunu vurğulayır.

[21]-ci işdə, təbəqələri müxtəlif bağlama üsulları ilə olan altı qatlı parçanın tədqiqatlarının nəticələri təqdim olunur. Parçanın ən böyük qalınlığı çoxqatlı toxuculuqdan istifadə edərək əldə edilir.

Altıqatlı parçanın maksimum qalınlığı 6.34 mm-dir $T_ə = 183,5$ teks x 2, $T_a = 183,5$ teks x 2 x 2, $P_ə = 40$ sap / dm, $R_a = 50$ sap / 10 sm. Belə altıqatlı parçanın daha qalın alınması daha qalın iplik istifadəsi ilə edilə bilər.

Müasir toxuculuq avadanlıqlarında, texniki səbəblərə görə, bir sıra təbəqələri 12-dən çox olan parçalar istehsal etmək mümkün deyil, yüksək xətti sıxlığı olan iplik istifadə edərkən belə toxumaların qalınlığı 10-15 mm-dən çox olmur.

Patent [19] çoxqatlı bir parça və onun istehsal üsulunu təsvir edir. İxtira toxuculuq sənayesi sahəsinə aiddir və çoxqatlı parça- arğac iplərindən və iki sistem əriş iplərindən hazırlanmış çoxqatlı toxumaya aiddir. Bunlardan biri toxunuş zamanı aşağıdan yuxarı və yuxarıdan aşağı yerləşən qatlarda istifadə edilir , ikinci əriş sistemi isə həmin qatları sütünları bağlamağa xidmət edir. Eyni sayda iplə, parça əlavə olaraq iki əsas sistemdən əriş sapından ibarətdir. Bunlardan biri toxunma qatlarını düzəltməsi üçün, digəri isə əriş ipləri ilə müxtəlif səviyyələrdə onları birləşdirmək üçün istifadə olunur.Belə parçanın istehsalı üçün bir üslub təklif olunur. Təklif olunan parça yüksək möhkəmlik xüsusiyyətlərinə malikdir.

ABŞ patentləri [10, 11], en kəsiyi müxtəlif formalı məsamələrdən, düzbucaqlılar, altibucaqlılar və s. ibarət olan parçanın toxuma istehsal proseslərini təsvir edir.

Rusiya Federasiyasının patentində [9] çox qatlı toxunuşlu parça təqdim olunur. İxtira toxuculuq materiallarının istehsalına, xüsusən də ayaqqabı istehsalı üçün istifadə olunan çoxqatlı parçalara aiddir. İxtiraçı parça istehsalının texniki nəticəsini, kimyəvi toxunuşda və təbii liflərdən istifadə etməklə parçanı formalaşdırmaq, toxunmuş parçaya möhkəmlik xüsusiyyətlərini, aşılannmaya müqaviməti, sintetik materiallarla yapışmaq kimi təbii ipləri astar tərəfə çıxarmaqla gigiyenik xüsusiyyətlər verir. Çoxqatlı toxuma parça içərisindəki mürəkkəb dakron ipləri və ön təbəqənin toxumasında toxunmuş dakron ipləri əhatə edir. İxtiraya görə, parça orta təbəqəyə malikdir. Bu təbəqə əriş sapları qismində kompleks lavsan iplərdən və arğacda şapel lavsan iplərdən ibarət olan bir orta təbəqədən ibarətdir və üst hissədə, toxunuşda pambıq iplik daxil olmaqla astar təbəqədən ibarətdir. Hər üç qat polotno toxunmasılı əmələ gəlir. Qatlar bir-birlə yuxarı qatin əriş saplarının aşağı qatin arğac sapları ilə birləşməsi üslu ilə birləşir. Çoxqatlı toxunmuş təbəqələr arasında yerləşən kompleks lavsan, şapel lavsan və ya pambıq toxuma ipləri istənilən əlaqə qovşaqları yaratmaq üçün üst təbəqənin toxunuşu ilə alt təbəqənin toxumasını bağlayır.

Yapon patenti [17] üç ölçülü parçanın quruluşunu açıqlayır. Gəmiqayırmaya, avtomobil sənayesində istifadə olunan, həmçinin raket və aviasiya avadanlıqları üçün böyük və kiçik hissələrin yaradılması üçün istifadə olunan plastik hissələrin istehsalında möhkəmləndirici material kimi istifadə olunan üç ölçülü parça mövcuddur. Parça toxucu dəzgahında onyeddi əriş və arğac sapı sistemindən istehsal edilir və onun toxunmasında karbon, şüşə, alüminium, aramid, poliamid ya da polyester liflər və onların qarışıqlarından hazırlanan saplar iştirak edir. Üst və alt rəflərin eyni və ya fərqli eni olan, ikitavr şəklində en kəsiyi olan çox qatlı bir parça birbaşa toxucu dəzgahında yaranır.

"Üçölçülü toxuculuq materialları" [10] məqaləsində sənaye üçün istifadə olunan üçölçülü toxuculuq materialının istehsal üsullarının təsnifatı və təsviri verilmişdir. Axen şəhərində (Almaniya) Reyn-Vestfaliya Ali Texniki Məktəbinin Tekstil İnstитutu tərəfindən bu sahədə ixtira edilmiş işlər təsvir edilir. İxtiralardan biri, bir-birinə bağlanmış 20 qata qədər parça olan çoxqatlı bir məmulatın istehsal üsuludur. İnstитut, həmçinin, sferik toxunma məhsulları istehsal üsulunu təklif etdi və bu cür materialları birbaşa toxuculuq prosesində istehsal etmək üçün laboratoriya toxuculuq maşını yaratdı.

SSRİ [26] müəlliflik şəhadətnaməsində xarici təbəqələri toxunmuş çoxqatlı texniki parçaya baxılır. Çoxqatlı parçanın əlavə qatı arğac saplarından, düzxət üzrə yerləşən əriş saplarından və xarici qat üçün istifadə edilən birləşdirici əriş saplarından ibarətdir.

Parçanın möhkəmliyini artırmaq üçün əlavə təbəqənin əriş ipləri iki cərgədə yerləşdirilir, sonra bunların hər biri xarici təbəqə və əlavə arğac ipləri arasında yerləşdirilir. Beləliklə, bağlayıcı əriş ipləri xarici təbəqələrdən biri ilə əlavə arğac ipləri vasitəsi ilə birləşir .

Yapon patenti [14] həcmli çoxqatlı parçanın istehsal üsulunu və cihazını açıqlayır. Çoxqatlı həcmli parça möhkəmləndirici material kimi istifadə olunur. İxtira edilmiş bu həcmli çoxqatlı parça bir qatlı parçalardan ibarətdir və bu qatları birləşdirən bağlayıcı sapları özündə birləşdirir. Bağlayıcı sapları ilə birləşən sahələrin yerləri bir-birinə nisbətən dəyişdirilir. Parçanı istehsal edən əriş ipləri üçün remizlər və bağlayıcı ipləri üçün remiz mexanizmləri var. Şəquli müstəvidə hərəkət etmə qanunu ilə quraşdırılmış remiz mexanizmlərinin hər birində bir cüt qaldırıcı remiz və aralarında yerləşdirilən ajur remizlər vardır.


Bütöv toxunuşlu konveyer lentinin istifadəsi Rusiya Federasiyasının patentində göstərilmişdir [9]. Konveyer lentinin bütöv şəkildə toxunmuş karkası ,optimal uzununa elastikliyə, eni istiqamətində sərtliyə malikdir. Lentin əsası iki

paralel üst-üstə yerləşdirilmiş toxunmuş quruluşdan ibarətdir və yuxarı təbəqədən aşağıya və əksinə keçən əriş ipləri ilə birləşdirilir.

Ümumi toxunmuş strukturun periferik təbəqələri ortaq bir mərkəzi təbəqədə birləşir. Mərkəzi təbəqə, arğac ipliklərilə birləşdirməklə yanaşı, möhkəmləndirici arğac ipləri ilə birləşir. Mərkəzi arğac qatına nisbətən toxumanın əriş üzrə rapportu 8-12 təşkil edir. Toxuma boyunca mərkəzi təbəqənin doldurulması qalan toxuma təbəqələrindən iki dəfə çoxdur.

Fransız patentinin müəllifi [19] kompozit və ya laylı materialların istehsalı üçün toxuma bazasından istifadə etməyi təklif edir. Parça bir-birinə paralel yerləşən əriş saplarından və müxtəlif bucaq altında möhkəmləndirildici xətlər boyu keçən iplərdən olan xolstlardan ibarətdir. Xolstlardan ən azı biri, müxtəlif yerlərdə yerləşən əlavə saplardan ibarətdir. Bununla belə, diaqonal saplar ziqzaq əmələ gətirir. Üst-üstə yerləşən təbəqələr bir-birilə bağlayıcı saplarla birləşir.

RF patenti [20] üst, alt və orta təbəqələrdən və iki sistem bağlayıcı iplərindən ibarətdir. Üst və alt təbəqələr polotno toxunmasından hazırlanmışdır. Doldurma arğac iplərilə əlaqəsi olan üst və alt sistemlərin bağlayıcı ipləri, parça qalınlığının yarısına bərabər olan şaquli təbəqələr təşkil edir. Hər bir rapport daxilində, parçanın ortasında bir əlaqə düyünü var. (şək. 1.1).




Şəkil 1.1. Çoxqatlı parçanın uzununa kəsiyinin sxemi

Parçanın əriş və arğac istiqamətindəki forma sabitliyinin artırılması, yuxarı və alt təbəqələri bir-birinə bağlayaraq və müxtəlif təbəqələrin toxunuş ipləri ilə birləşərək müstəqil üfüqi və şaquli təbəqələr meydana gətirməsi yolu ilə və təbəqələrin əlavə qovşaqlarda olan bağlantısını artırmaqla əldə edilir.

ABŞ patenti [10, 11] bir-birinin üstünə qoyulmuş bir neçə qat A1, A2, AZ, A4 təbəqələrindən ibarət olan üçölçülü bir parça təklif edir. Bunların hər birində parça hər qatına bitişik yerləşmiş, ipliklərlə bağlanmış bir toxunuşdan ibarətdir. Qonşu təbəqələrin əriş ipləri bir-birinə əriş iplərilə birləşir. Təklif olunan parçanın alınması üsulu və remiz təsvir edilmişdir. Üçölçülü bu parçaya yüksək qoyulduğda birinci və ikinci təbəqələri birləşdirən iplər bu yüksək lazıminca davamlılıq göstərirler. Bu xüsusiyət çərçivə strukturlarının düzəldilməsində istifadə edilən kompozit materialının gücünü artırır.

Professor Gordeev V.A. və onun tələbələri çoxsaylı elmi əsərlərdə və müəlliflik şəhadətnamələrində [7,21,24-27] çoxqatlı laylı-karkaslı parçaları və onların hazırlanma üsullarını təqdim edirlər.

Beləliklə, SSRİ [16] müəlliflik şəhadətnaməsində doldurma təbəqəsinin ortadan bağlanması ilə alınan ikiyaruslu çoxqatlı laylı-karkaslı parça təqdim olunur. (Şəkil 1.2.).



Şəkil.1.2. İkiyaruslu laylı-karkaslı parçanın əriş üzrə kəsiyinin sxemi .

Bu laylı-karkaslı parça hər şaquli doldurma qatında on yeddi sapına malikdir. Əriş üzrə rapport 8 sap, bunlardan I, II, III karkas əriş sistemləri, və IV əriş doldurucu sistemlərinin saplarıdır.


Arğac üzrə rapport 14 sap təşkil edir. 1-dən 6-a qədər arğac ipləri qoyulduğda işləyən əriş iplərin II sistemidir. Arğac ipliklərindən 7-nin verilməsi zamanı III əriş ipliklər sistemi açılır, 8-19 arğac ipləri qoyularkən II əriş sisteminin ipləri dayanır.

Əsnəkəmələgətirici xizəklərlə təchiz olunmuş və əsas mexanizmləri təkmilləşmiş toxuculuq maşınlarında 15 - 20 mm qalınlığa qədər parçalar istehsal edilə bilər.

SSRİ [18] müəlliflik şəhadətnaməsində bir-birinə bağlı karkas və doldurma təbəqələri olan, polotno toxunması və bir-biri ilə bağlanan və əlavə doldurucu təbəqələrin polotno toxunması olan çoxqatlı bir parça təqdim olunur. Hündürlüyü olan parça ortasında doldurma təbəqələri arasında bir əlavə davamlı əlaqə olan iki səviyyəli çoxqatlı bir parça təsvir edilmişdir(Şək.1.3).


Belə parçanın istehsalı üçün iki doldurma sistemi lazımdır: II, III və iki karkas sistemi: I, IV. Arğac ipləri ardıcılıqla 1-dən 18-ə qədər parçaya daxil edilir. Bütün

doldurucu təbəqələr ardıcıl olaraq yuxarıdan aşağıya və əks istiqamətdə parça boyunca istehsal olunur. 5 arğac sapı əsnəyə verildikdə, III iplik sistemi işə qoşulur və 5 arğac sapı II və III doldurucu ipləri ilə əmələ gələn əsnəyə qoyulur. Bundan sonra, II sistemin ipləri işdən xaric edilir, şaquli təbəqələrin alt hissəsinin alınması əvvəlcədən təyin edilmiş əsnəkəmələgəlmə ardıcılığına əsasən III doldurucu əriş ipləri ilə davam edir.



Şəkil 1.3. İkiyaruslu çoxqatlı parçanın uzununa kəsiyinin sxemi

Növbəti baxdığımız elmi əsərdə [27] strukturu yaxşılaşdırılmış çoxqat laylı-karkaslı parçanın struktur görünüşü verilib (Şək. 1.4).



Şek. 1.4. Strukturu yaxşılaşdırılmış çoxqat laylı-karkaslı parçanın sxematik görünüşü

Bu parçanın arğac üzrə rapportu 56 sap, əriş üzrə 8 sapdır. Parçanın fərqli çəhəti bütün əriş saplarının həm karkas qatlarının əmələgəlmə prosesində, həm doldurucu qatlarının əmələgəlmə prosesində iştirak edirlər. Belə olduqda əriş saplarının karkas və doldurucu saplara bölünməsi olmur. Onların rapport toxunan zaman işlənməsi, yəni sərfiyyəti, eyni olduğundan onlar bir navoya sarınır.

A C [26] -də üfüqi toxunmuş karkas təbəqələri, doldurucu qatı qapalı kontur təşkil edən şaquli düzülmüş toxuma təbəqələrdən olan çoxqatlı parça təqdim olunur. Hər bir qapalı konturda düzbxətt boyu ilə əlavə arğac ipləri vardır ki, onların altında düzxətt boyunca əlavə əriş ipləri yerləşdirilmişdir. Bu vəziyyətdə, arğac və əriş əlavə ipləri karkas qatının bir tərəfində yerləşir və doldurma təbəqələrinin karkas ilə bağlantısı fərqli bir yerdə yerləşən karkas təbəqəsinin bir cüt arğac iplərindən biri ilə doldurma qatına əsaslanaraq eyni qarışqlığın iki əsas ipinin hər birinin üst-üstə düşməsi yolu ilə yaranır. Karkas qatının toxunması əsas reps 2/2 toxuması ilə hazırlanır.


1.2. Müxtəlif çoxqathlı parçaların struktur quruluşu. Çoxqatlı laylı-karkaslı parçaların struktur qatlarında müxtəliv toxumaların istifadəsi.

Toxuculuq materiallarının çeşidləri ildən-ilə surətlə inkişafi edir və sənayenin elə bir sahəsi yoxdur ki, orada lifli materiallardan o cümlədən, parçalardan istifadə olunmasın. Məişət, texnika və xüsusi təyinatlı parçalar toxucu fabriklərində toxumanın təyinatına, toxunmanın şəklinə, iplərin növünə və çox- çox parametrlərə əsaslanaraq toxucu maşınlarında istehsal edilir. Texniki parçaların ,o cümlədən, laylı-karkaslı parçaların, quruluşunun , onların alınmasında istifadə edilən təbii və kimyəvi sapların, onların istismar xassələrinin və parçanın toxunması ardıcılığının düzgün seçilməsi çox vacib məsələdir.

Hər bir parçanın əmələgəlməsi və formallaşması prosesi öz –özlüyündə mürəkkəb bir prosesdir. Toxucu dəzgahında tələb olunan birinci məsələlərdən biridə parçaların toxunma şəklidir. Buna dəzgahın əriş sapları ilə yüklenmə şəkli deyillər, və ya sadəcə, yüklemə şəkli. parçaların toxuma növlərinə baxaq.


Parçalar toxunma növlərindən asılı olaraq dörd böyük qrupa bölünür:

- 1. Əsas (sadə) toxunmalı parçalar** - parçanın səthi hamar və saya olur(şək.1.5)




Şək.1.5. Əsas (sadə) toxunmalı parçalar, burada: a- polotno, 6- sarja, b- sətin, g- atlas

2. **Xırdanaxışlı (kombinə edilmiş) parçalar** - əsas toxunmaların əsasında alınan, daha geniş şəkildəyişməsi və mürəkkəbləşdirilməsi nəticəsində əldə olunur. Parçanın səthində xırda naxışlar yaradılır (şək. 1.6).




Şək.1.6. Xırdanaxışlı (kombinə edilmiş) parçalar

3. **Mürəkkəb toxunmalı parçalar** - bir neçə sistem əriş və arqac saplarından yaranır(ikiüzlü, çoxqatlı, laylı-karkashlı və s.) . İkiüzlü (qatyarım) toxumanın şəkli: (şək.1.7) . Arqac sapının yerdəyişməsi 1:1, üst parçanın toxuması –sarja 1 /3, alt parçanın toxuması – sarja 3/ 1, əriş üzrə rapport = 4 sap, arqac üzrə rapport = 8 sap.




Şək.1.7. İkiüzlü (qatyarım) toxumanın kanva kağızında sxematik görünüşü

Kisəvari toxumalar: a- kənarlardan birləşən, b- qatları dəyişən: üst və alt parçalar polotno toxuması ilə işlənilib.(Şək. 1.8) .



Şək. 1.8. Kisəvari toxumalar: a- kənarlardan birləşən, b- qatları dəyişən

Bir çox parçaların alınmasında toxumalar istifadə edilir. Bu toxumalar texniki parçalarda da geniş yayılıb. Müxtəlif birləşdirilməsi olan ikiqat parçanın uzununa kəsiyi: a-alt əriş sapı üst sapın üstündə, b- üst əriş sapı alt arğacın altında, c- parçaların əlavə sıxıcı sapla birləşməsi.(şək. 1.9)



Şək.1.9 . Müxtəlif birləşdirilməsi olan ikiqat parçanın uzununa kəsiyi: a-alt əriş sapı üst sapın üstündə, b- üst əriş sapı alt arğacın altında, c- parçaların əlavə sıxıcı sapla birləşməsi.

4. İrinaxışlı (jakkard) parçalar - yuxarıda göstərilən toxunmaların müxtəlif variantlarda birləşdirilməsi nəticəsində əldə olunur. Toxumanın şəkli böyük olduğu üçün əriş və arğac üzrə rapportları da, təbii ki, böyük olur. (Şək.1.10)



Şək.1.10. İrinaxışlı parça.

Toxucu dəzgahında hər bir parçanın alınması beş əsas əməliyyatın dövri olaraq təkrarlanması nəticəsində baş verir və hər prosesi uyğun mexanizm həyata keçirir.

1. Əriş saplarının navoydan açılması- əriş əyləcləri və tənzimləyicilər,
2. Parçanın toxunmasına uyğun olaraq əriş saplarının yerdəyişməsi(əsnək) - əsnək əmələgətirici mexanizm,
3. Əsnəyə arqac sapının qoyulması - vurucu mexanizm ,
4. Arğac sapının parça başlığına vurulması- batan mexanizmi,
5. Hazır parça elementinin parça valına sarınması – mal tənzimləyiciləri.

Parçanın alınmasında iki qarşılıqlı perpendikulyar olan saplar sistemi iştirak edir. Texniki , o cümlədən laylı-karkaslı parçalarda, hər sistem sap əlavə olaraq müxtəlif qruplara bölünür. Bu dəzgahda müxtəlif sayda navoyun quraşdırılmasını tələb edir.

Çoxqatlı laylı-karkaslı parçalar böyük qalınlığa malik olan xüsusi möhkəm parçalardır. Onları almaq üçün müxtəlif toxuma növlərinin kombinə edilmiş növü

istifadə edilə bilər. Ayr-ayrı təkqatlı parçalar təbəqə şəklində bir birinin üstündə yerləşir. Parçada 3, 4, 6 və s. təbəqə ola bilər.

Laylı-karkaslı və çoxqatlı parçaların toxumalarının qurulmasında daha çox polonno toxuması əsas götürülür. Bu hər bir parça təbəqədəsində saplar sistemlərinin arasında ən güclü əlaqəni təmin edir. Toxumanın polotno olması əriş üzrə rapportu minimal edir, bu da dəzgahın yüklənməsini asanlaşdırır. Bununla birlikdə, polotno toxuması laylı-karkaslı və başqa çoxqatlı parçalara əlavə sərtlik verir. Buna görə, laylı-karkaslı və çoxqatlı parçaların qatlarının toxuması üçün sarja və atlas toxumaları istifadə edilir. Sarja və sətinin işlədilməsi, sapların yerdəyişməsini azaldır və parçaya yumşaqlıq verir. Lakin bu toxumaların istifadəsi toxumanın rapportunu böyür və dəzgahın yüklənməsini çətinləşdirir. Müxtəlif təbəqələrin arasında yaranan əlaqə, toxuma qatını təşkil edən əriş iplərinin özlərindən, və ya əlavə bir sıxıcı əriş saplarının istifadəsindən əmələ gəlir.

Laylı-karkaslı və başqa çoxqatlı parçanın toxumasını yükləmə şəklini hazırlamaq üçün parçanın uzununa kəsiyini öncə çəkmək lazımdır. Sonra kanva kağızında hər bir sap üçün əriş və arğac örtüklərini çəkmək (yükləmə şəkli adlanır). Belə etdikdə, təbəqələrin sayı, qatlardakı parça təbəqələrin birləşməsi üsulları, əriş və arğac üzrə toxunmanın rapportu təyin edilməsi işi asanlaşır. Laylı-karkaslı və başqa çoxqatlı parçada qatların (təbəqələrin) sayını onun parçanın uzununa kəsiyində şaquli sıradə olan arğac saplarının sayına bərabər götürürler.

Belə toxumalarda, arğac üzrə rapport onu uzunluğu boyunca bir toxuma elementi meydana gələnədək istifadə edilən arğac saplarının sayıdır. Arğac üzrə rapport toxunduqdan sonra parçanın toxunması həmin usul ilə təkrarlanır. Parçanın əriş və arğac üzrə sıxlığını təyin etmək üçün onun üst səthində olan saplarının sayını parçanın qatlarının sayına vururlar.

Laylı-karkaslı və digər çoxqatlı parçalar yüksək möhkəmliyə, dağıılmağa, əzilməyə, qatlanmağa müqavimətə, və s. malik olmalıdır. Onların istehsalında müxtəlif növ kimyəvi yüksək sıxlığı olan saplar istifadə edilir. Toxucu dəzgahında

navoyerinin sayı parçadakı qatların sayından, əriş və arğac saplarının parçada sıxlığından, qatların birləşdirilməsi üsulundan və əriş saplarının qısalmasından asılıdır. Çoxqatlı parçaların saplarını remizlərdən ardıcıl üsulla keçirirlər. Belə olduqda remizlərin sayı toxunmanın əriş üzrə rapportuna bərabər olur. Batan mexanizmində daraq dişləri arasından bütov rapport keçirilir. Laylı-karkaslı və çoxqatlı parçaların nümunələri hazırlananda məkikli toxucu dəzgahı istifadə edilir. Lakin istehsal üçün ATT-120 və ATT-160 tipli ağır dəzgahlarda və rapirli toxucu maşınlarında istehsal edilə bilirlər. Məkikli və məkiksiz toxucu dəzgahlarının texniki xarakteristikaları toxuculuq bölməsində verilib.

Laylı-karkaslı və çoxqatlı parçaların quruluşları bir-birindən toxuma növü ilə, qat sayına, həm də bağlanma üsulları ilə fərqlənir. Bundan əlavə parçanın təbəqələrində müxtəlif xassəli liflərdən, fərqli xətti sıxlıqları olan əriş və arğac saplarından istifadə edilə bilər. Müxtəlif birləşmələr bir dəzgahda müxtəlif fiziki-mexaniki xüsusiyyətləri olan laylı-karkaslı və çoxqatlı parçaları əldə etməyə imkan verir [6].

Çoxqatlı laylı-karkaslı parçaların toxumasının alınması onların təbəqələrinin vahid bir struktura birləşdirən və ya bağlayan əlaqə deməkdir. Çoxqatlı parçaların qatlarının birləşməsi 4 üsul ilə aparıla bilər. Bu üsullar həmçinin çoxqatlı parçaların əmələgəlmə üsuludur.

1. Əlaqəyaradıcı sıxıcı ərişlər vasitəsilə - bütün təbəqələr əlavə bir, iki və ya daha çox sıxıcı saplar ilə bağlanır.
2. İki sıxıcı ərişlə - əriş sapları bütün təbəqələr keçmədən onları birləşdirir. Üst və alt sıxıcı əriş sapları müxtəlif dərinliyə və addıma malik ola bilərlər.
3. Hər bir təbəqəyə daxil olan əriş ilə - qatların bağlanması əlavə əlaqəyaradıcı sıxıcı ərişlə deyil öz ərişləri ilə birləşdirilir.
4. Əriş iplərinin hamısı yalnız bağlayıcıdır və onlar hər bir təbəqənin birləşdirilməsində iştirak edir.

Laylı-karkaslı parçaların strukturlarını yaratmaq üçün üçüncü və dördüncü sinif toxumalar daha uyğun gəlir. Üçüncü sinif toxumalar öz növbəsində dörd qrupa bölünür.

Üçüncü sinif birinci qrupun xüsusiyyəti ondan ibarətdir ki , qatların bir-birinə bağlanması yaxın qatın bir sapı ilə olunur. Ona görə bağlamaların sayı qatların sayından 1 say az olur. Bağlamanın addımı bir , arğac üzrə rapport altı sap, toxuma növü- polotno.

Bu cür qatlararası əlaqə çoxqatlı parçalarda hər sayda qatlar almaq üçün cəhətdən əlverişlidir. Lakin birləşmə addımı birdən çox olanda bəzi arğac sapları qismən açıq qalır.


Üçüncü sinifin ikinci qrupunun xüsusiyyəti ondan ibarətdirki qatların bir-birinə birləşməsi qonşu iki qatın sapları ilə olunur. Ona görə birləşmənin sayı qatların sayından 2 say az olur.

Üçüncü sinifin üçüncü (Şək.1.11.) qrupunun xüsusiyyəti - qatların bir-birinə bağlanması yaxın iki qatın sapları ilə olunur. Ona görə bağlamaların sayı qatların sayından 2 say az olur. Birləşmənin addımı çox ola bilər .

Aşağıda göstərilən (Şək.1.11, Şək.1.12, Şək.1.13) çoxqat parçaların birləşmə üsulu (üçüncü sinifin üçüncü qrupu və üçüncü sinifin dördüncü qrupu) laylı-karkaslı parçaların toxunmasını almamasında çox işlənilir.




Şək.1.11. Üçüncü sinifin üçüncü qrupunun çoxqatlı parçasının sxemi.



Şək.1.12. Üçüncü sinifin üçüncü qrupunun çoxqatlı parçasının sxemi

Üçüncü sinifin dördüncü qrupunun(şək.5) xüsusiyyəti -qatların bir-birinə birləşməsini yaxın iki qatın üst sapları ilə edilməsindən alınır. Bağlama addımı üç, dörd və s. ola bilər , arğac üzrə rapport 6 sapa bərabərdir. Parça üçqatlıdır.



Şək.1.13. Üçüncü sinifin dördüncü qrupunun çoxqatlı parçasının sxemi

Dördüncü sinifin dördüncü qrupunun xüsusiyyəti - qatların bir-birinə bağlanması bütün qatların əriş sapları ilə aparılır. Əriş sapları parçanın bütün qatlarından keçərək onları birləşdirir. Bağlama addımı üç, dörd və s. çox ola bilər . Lakin belə birləşmə növü arğac üzrə rapportu böyük edir.

II fəsil. PROFILLI ÇIXINTILARI OLAN LAYLI-KARKASLI PARÇALAR VƏ ONLARIN ALINMA TEXNOLOGIYASI

2.1. Laylı-karkaslı parçaların struktur quruluşunun hazırlanması və onların alınma texnologiyası

Qalınlığı çox olan profilli parçaların alınmasında laylı-karkaslı toxunmaların istifadəsi çox yaxşı nəticələr verir. Xarici görüntüsü müxtəlif olan bu parçaları (oval, yumru, düzbucaq və s.) xizəkli və jakkard maşınlarda almaq olur. Jakkard yüklenməsində daha da mürəkkəb profilli parçalar alınır.

Profil çıxıntıları olan parçaların quruluş məsələlərinə, həmçinin alınma üsullarına bir sıra elmi əsərlər həsr [28, 32].

Ədəbiyyat [21] – də ziqzaq şəkilli profili olan laylı-karkaslı parçanın alınma üsulu verilib. Bu parçalarda doldurucu layların (təbəqələrin) istənilən bəndi toxunub qurtardıqdan sonra o, ümumi arğac sapı vasitəsilə, karkas layına birləşdirilir.


Bu üsul ilə alınan ziqzaq şəkilli parçalarda çıxıntı yerlərinin forma saxlama qabiliyyəti az olur, və bir müddətdən sonra itir.

[22]-ci işdə çıxıntıları bir tərəfində olan laylı-karkaslı parçanın alınma üsulu verilir. Parçanın çıxıntı yerinin formallaşma prosesində arğac sapının parça başlığına vurulması pisləşir. Beləki, profilli çıxıntılar parçanın əsas səthində üstə yerləşir və arğac sapı parça başlığına vurulanda daraq onu döşlüyə tərəf itələyir. Belə olduqda vurma zolağı artır. Parça kənarının tez-tez və böyük yerdəyişməsi əriş saplarına neqativ təsir edir. Saplar qalev gözlüklerində, daraq dişlərində, lamellərdə güclü sürtünməyə məruz qalır. Sapların qırılmasına gətirən bu səbəb həmçinin maşının işinidə pisləşdirir.

Profilli laylı-karkaslı parçaların quruluşunun təkmilləşməsi və çıxıntıların formasının davamlığını yüksəltmək üçün yeni üsul təklif edilib. Bu üsulda toxucu dəzgahda eyni vaxtda üst-üstə qoyulmuş iki parça toxunur.

Parçaların çıxıntılı profilleri bir-birinə xüsusi birləşdirici ərişsapları ilə aparılır. Birləşdirici əriş sapları parçaları çıxıntılarının konturu boyu birləşdirir. O bir parçadan o birləşdirici əriş sapları vasitəsilə onlar birləşdirilir.

Laylı-karkaslı profilli parçanın alınma üsulu sxematik olaraq şəkildə (2.1) verilir. Burada: I – parçanın çıxıntısı, II – parçanın oyuğu, III – üst parça üçün əriş sapları, IV – alt parça üçün əriş sapları, V – birləşdirici əriş sapları, VI – laylı-karkaslı parça, VII – parçanın dəzgahdan çıxarılması, VIII – parçadan birləşdirici sapın xaric olunması, IX, X – üst və alt parçalar – yəni profilli laylı-karkaslı parçalar.



Şək.2.1. Laylı-karkaslı profilli parçanın alınma üsulunun sxematik şəkli.

Laylı-karkaslı profilli parçanın alınması aşağıdakı kimi həyata keçir. IX, X – laylı-karkaslı düzbucaqlı ölçü və formalı çıxıntıları, I və II profilləri olan parçanı almaq üçün parça formalaşan zonaya III və IV əriş sapları və V birləşdirici saplar verilir.

Əsas əriş sapları (karkas və doldurucu) əsas arğac sapları ilə toxunaraq parçanın əsas hissəsini əmələ gətirirlər və əlavə arğac sapları ilə parçanın çıxıntılarını formalaşdırırlar.

Birləşdirici əriş sapları V kontur boyu həm üst həm alt parçanın arğac saplarının qoyulması zamanı əsnək əmələgəlmə prosesində iştirak edirlər və onların birləşməsini təmin edirlər. Beləliklə profilli laylı-karkaslı parçanın çıxıntılarının kontur xətti boyu birləşməsi olur. Parça dəzgahdan çıxarıldan sonra VII birləşdirici sapların xaric olunması əməliyyatı VIII həyata keçir və iki sərbəst parçaya ayrılır IX və X.

Birləşdirici əriş sapları qismində suda əriyən vinil sapları və başqa saplar istifadə edilir. Suda həll olan və termoplastik xassələri olan polivinilspirti əsasında olan liflərin xarakteristikaları cədvəl 2.1-də verilir.

Suda əriyən və termoplastik polivinilspirt liflərinin xarakteristikası. Cədvəl 2.1

Göstəricilər	Ştapel lifi	Sap
Qalınlığı, teks	0,1-dən 0,5-dək	16 - 160
Kondisiya vəziyyətində möhkəmliyi, qğ/teks	25 - 50	eyni
Kondisiya vəziyyətində uzanması, %	18 – 25	eyni
Suda əriməsi, C ⁰ :		
Tip MBP – 65	60 – 70	eyni
Tip MBP – 75	70 – 80	eyni
Tip MBP – 85	80 – 90	eyni
Tip MBP – 95	90 – 98	eyni
Nəmudma xassəsi, % (65% nisbi rütubət olduqda)	4-5	eyni

Polivinilspirt liflərinin bu parçaların toxunmasında tələb olunan xarakteristikası onların suda əriməsi və möhkəmliyidir.

Nəm üsul ilə alınan polivinilspirtinin müxtəlif mərhələlərində xüsusiyyətlərinin dəyişməsi cədvəl 2.2 – də verilib.

Liflərin işarələnməsində M onların nəm üsul ilə formalaşması, B – lif, P – isə əriməsi xassələni bildirir, rəqəmlər liflərin ərimə temperaturunu göstərir. Polivinilspirt lifləri zərərli maddə deyil. Yanma və partlama kimi vəziyətlərdə təhlükəsizdir.

Nəm üsulla polivinilspirt liflərin alınması.

Cədvəl 2.2

Liflər	Uzunluğunun dəyişməsi	Möhkəmlik, Qg/teks	Uzanma, %	Suda əriməsi
Təzə formalaşan		5 – 10	100-dən çox	40 ⁰ – 50 ⁰ C əriyir
Plastifikasiya dartımından sonra	Qartılması 20 – 50 %	15 – 18	30 – 50	50 ⁰ – 55 ⁰ C-də qısalır, 60 ⁰ – 70 ⁰ C-də əriyir
Termik dartılmadan sonra	Qartılması 1000 – 1500 %	65 – 100	3 – 7	70 ⁰ – 75 ⁰ C-də qısalır, 90 ⁰ – 95 ⁰ C-də əriyir
Termik emaldan sonra	Qisalma olmadan 60 – 100	4 – 10		0,5 – 5 saat ərzində qaynamağa döyümlüdür

2.2. Düzbucaqlı profilli laylı-karkaslı parçanın quruluşu və alınma üsulu.

Düzbucaqlı profilləri olan laylı-karkaslı parçanın uzununa kəsiyi sxemi şəkil 2.2-də verilib. Burada 1, 2, 3, , 108 – arğac saplarını onların əsnəyə qoyulması

ardıcılılığı ilə göstərilib. $K_1, K_2, K_3, K_4, 3_1, 3_2$ – üst parça üçün istifadə edilən əriş sapları bildirir. K_5, K_6 , əriş saplarıdır. [37].


$K_7, K_8, 3_3, 3_4$ – alt parça üçün olan karkas və doldurucu saplarıdır. C_1, C_2 – birləşdirici Bu parçanın alınması üçün toxucu dəzgahında bir sistem arğac sapları, bir sistem birləşdirici əriş və altı əriş (karkas və doldurucu) sistemi sap tələb olunur.

Karkas əriş sapları K_1, K_2 arğac sapları ilə toxunmada üst parçanın düz karkas qatını $3_1, 3_2$ əriş sapları bütün arğac sapları ilə toxunaraq üst parçanın şaquli doldurucu qatlarını əmələ gətirir. K_3, K_4 karekas əriş sapları isə konturu əmələ gətirən arğac sapları ilə toxunurlar və parçanın profilinin konturunu formalaşdırırlar.

K_7, K_8 əriş karkas sistemi arğac sapları ilə birlikdə alt parçanın düz karkas qatını , K_5, K_6 – profil boyunca yerləşən arğac sapları ilə konturu formalaşdırır, $3_3, 3_4$ doldurucu əriş sapları – alt parçanın şaquli laylarını formalaşdırır.

Deməli, bu parçanın əriş üzrə rapportu 14 sap, arğac üzrə rapportu – 108 sap təşkil edir.

Toxucu dəzgahında bu parçanın formallaşma prosesinə baxaq:



Şek.2.2. Düzbucaqlı profilləri olan laylı-karkaslı parçanın uzununa kəsiyi sxemi

Növbəti arğac sapı 1 karkas əriş K_1 , K_2 və doldurucu əriş $3_{1,3_2}$ saplarından əmələ gələn əsnəyə verilir. Bununla üst parçanın düz karkas və doldurucu qatın ilk elementi əmələ gəlir. Sonrakı üç arğac sapları, yəni arğac sapları $2,3,4$ əriş doldurucu $3_{1,3_2}$ saplar sistemi ilə doldurucu qatın bir bəndini əmələ gətirir. Arğac sapi 5 doldurucu saplar ilə $3_{1,3_2}$ üst parçanın profilini formalaşdırmağa başlayır. Arğac sapi 5 parça başlığına vurulduqdan sonra üst parçanın bütün əriş sapları, birləşdirici əriş sapları və karkas əriş sapları K_5 , K_6 əsnəkəmələgəlmə prosesindən çıxır və əsnəyin üst hissəsinə yönəlir.

Arğac sapı 6 alt parçanın bir elementini əmələ gətirir – onunla K₇, K₈ karkas əriş sapları və 3₂, 3₄ doldurucu əriş sapları toxunur.

Sonra arğac 7 və 9 üst parçanın profilinin formalaşmasını davam edir – doldurucu əriş sapları 3_1 və 3_2 ilə , arğac sapları 8 və 10 – 3_3 və 3_4 doldurucu əriş sapları ilə birlikdə alt parçanın prodilini formalaşdırır.

Arğac sapı 11 daxil edildikdə əsnəkəmələgəlmə prosesinə karkas əriş sapları K_3 , K_4 və birləşdirici əriş sapı C_1 qosulur.

Belə olduqda doldurucu qatın bəndi karkas qatında bərkidilir. 12-ci arğacın qoyulması zamanı əsnəkəmələgəlmə prosesində karkas əriş sapları K_5 və K_6 , birləşdirici əriş sapları C_2 daxil olur. Bundan sonra birləşdirici əriş saplarının yerlərinin dəyişməsi həyata keçir. Birləşdirici əriş sapı sistemi C_1 üst parçadan alt parçaya keçir (14 –cu arğac qoyulandan) və birləşdirici əriş sapı sistemi C_2 əksinə alt parçadan üst parçaya keçir (13- cü arğac sapı qoyulduqda) Arğac sapı 13 karkas əriş K_3 , K_4 doldurucu 3_1 , 3_2 və birləşdirici C_2 ilə toxunur. 13-cü sapdan sonra üst parçanın əriş sapları parça alınma prosesindən kənarlaşır və 14,15,16,17 alt parçanın profilinin doldurucu qatının bəndini formalaşdırır.

Alt parçanın profilinin formalaşması 19-cu arğac sapı ilə başlayır, arğac 21- ilə qurtarır. Beləliklə düzbucaqlı profilləri olan laylı-karkaslı parçanın iki alt və üst sərbəst parçalarının toxunması, onların kontur xətti ilə birləşdirici apla birləşməsi prosesi davam edir. Toxucu dəzgahında alınan bu parça xarici görüntüsü ilə adı çoxqatlı parçaya bənzəyir. Beləki onun profilli çıxıntıları daxili qatlarda olduğundan görünmür. Parçanı xızəkli əsnəkəmələgətirici mexanizmi olan toxucu dəzgahlarda istehsal etmək olur. Əriş karkas, əriş doldurucu və əriş birləşdirici sapların parçada sərfiyatı müxtəlif olduğu üçün onları müxtəlif qablara sarımaq (novoylara məsələn) və ya toxuculuğu birbaşa əriş sarıma çərçivələrindən həyata keçirilməlidir. Maşında bir sıra konstruktiv dəyişikliklər eləmək lazımdır. Bu parçanın formalaşma zonasından çıxarıldıqdan sonra onun mal valına sarınması xüsusi qutulara yiğilması və s.


Mürəkkəb toxunmalarda olduğu kimi bu parçalarında dəzgahında alınması və sapların lamellərə, remizlərə, darağa yüklənməsi üçün parçanın uzununa kəsiyinin sxemini işləmək və toxunma şəkilini yaratmaq lazımdır.

Düzbucaklı profilli laylı-karkaslı parçanın yükləmə şəkili verilib (şək. 2.3)

Şəkildə göründüyü kimi parçanın toxunması üçün 14 əriş sistemi: 10 karkas əriş sistemi, 2 doldurucu və 2 birləşdirici lazımdır.

Profilli laylı-karkaslı parçaların formalaşmasının fərqli xüsusiyyətləri.

Profilli laylı-karkaslı parçaların istehsalına başlanmadan əvvəl onun strukturunda olan çıxıntı və oyuqların formasına və ölçülərinə nəzər yetirmək vacıbdır. Əgər çıxıntıvə oyuqların ölçüləri və formaları eynidirsə bu zaman bir parçanın çıxıntısı o birinin oyuğunda yerləşdirilir. Belə olduqda birləşdirici xətt (parçaların birləşdirici saplarla birləşmə xətti) fasiləsiz olaraq onların kontur xətti ilə gedir.




Şək. 2.3. Düzbucaqlı profilli laylı-karkaslı parçanın yükləmə şəkili.

Laylı-karkaslı profilləri eyni ölçüdə və formada olan parçaların uzununa kəsiyinin sxematik şəkli (Şək. 2.4) verilir.

Burada: a) düzbucaqlı profilli parça.

- b) trapesiya profilli
- c) üçbucaqlı profilli



Şək. 2.4. Laylı-karkaslı, profilləri eyni ölçüdə və formada olan, parçanın uzununa kəsiyinin sxematik şəkli

Əgər iki parçanın profillərinin ya forması, ya ölçüsü eyni deyilsə onda parçalar ağız-ağıza toxunur, lakin birləşdirici sapların xətti fasiləli olur. Boşluqlar əmələ gəlir. Bu boşluqlarda birləşdirici saplar öz növbəsini gözləyir.

Profillərinin ölçüsü və forması üst-üstə düşməyən laylı-karkaslı parçaların sxematik şəkilləri verilir (şək. 2.5)

1. Burada parçanın çıxıntısı trapesiya, oyuğu isə üçbucaq şəklindədir.
2. Burada çıxıntı və oyuq trapesiyadır, onların ölçüləri müxtəlifdir.
3. Düzbucaqlı çıxıntıları və oyuqları eyni ölçüdə olmayan parça




Şək. 2.5. Profillərinin ölçüsü və forması üst-üstə düşməyən laylı-karkaslı parçaların sxematik şəkilləri .

Laylı-karkaslı profilli parçanın qalınlığını təyin etmək üçün aşağıdakı variantlara baxaq:


- 1.Trapesiya şəkilli , eyni ölçüdə çıxıntıları olan parça, (şək. 2.6.)

$$\text{Parçanın qalınlığı : } M_T = 2H_T - h_o$$



Şək. 2.6. Trapesiya şəkilli , eyni ölçüdə çıxıntıları olan parça.

4. Düzbucaqlı şəkilli, müxtəlif ölçüdə çıxıntıları olan parça (şək.2.7)



Şək.2.7. Düzbucaqlı şəkilli, müxtəlif ölçüdə çıxıntıları olan parça.


Parçanın qalınlığı: $M_T = 2H_T$

III fəsil. ÜÇÖLÇÜLÜ LAYLI- KARKASLI PARÇALARIN ISTEHSAL TEXNOLOGIYASININ ƏSASLARININ TƏHLİLİ

3.1. Toxucu dəzgahında parçanın alınması və sapların toxuculuğa hazırlıq mərhələlərinin təhlili.

Parça qarşılıqlı perpendikulyar yerləşmiş iki sistem sapların toxunmasının məhsuludur. Parçanın uzununda yerləşən saplar sistemi əriş sapları, enində yerləşən - arqaç sapları adlanır. [1,2].

Adı parçanın əmələgəlmə prosesi aşağıdakı kimi aparılır (şək. 3.1.). Əriş sapları sarılmış navoydan 2 açılan əriş sapları 1 oxlovu 3 əhatə edərək, lamellərin 4, sonra remizlərin 5 gözlüklərindən və berdonun 6 dişləri arasından keçir. Remizlər 5 əriş saplarını parçanın toxunmasına uyğun olaraq şaquli istiqamətdə hərəkət edərək əriş sapları arasında, boşluq 7 yaradır ki, bu da əsnək adlanır.



Şək.3.1. Məkikli toxucu dəzgahın yüklənmə sxemi.

Alınmış əsnəyə məkik 8 vasitəsi ilə arqaç sapı qoyulur. Qoyulmuş arqaç sapı batan mexanizminin berdosu 6 vasitəsilə parçanın işçi başlanğıcına vurulur. Bu əsnək bağlanır, remizlər toxunmaya uyğubn şəkildə yerlərini dəyişirlər və yeni əsnək əmələ gəlir. Nəticədə parçanın işçi başlanğıcına 9 qoyulmuş arqaç sapı orada daha da bərkidilir.

Bu proses təkrar olunur, yəni növbəti əsnək əmələ gəlir. Əsnək əmələ gəldikdən sonra bu əsnəyə yeni arqaç sapı qoyulur və o parçanın işçi başlanğıcına 9 vurulur. Əmələgəlmış parça valyanın 10 köməyi ilə işçi zonadan çəkilir və mal valikinə 11 sarınır.

Parçanın əmələgəlmə prosesində əriş sapları müəyyən gərginliyə malik olmalıdır. Bu gərginlik əsnəyin düzgün fomalaşması, arğac sapının parça başlanğıcına vurulması və sairə proseslərdə çox vacib amildir. Əriş saplarının gərginliyi машındakı xüsusi mexanizmlərin köməyi vasitəsi ilə yaradılır. Baş valın hər bir tam dövrü zamanı əriş saplarının gərginliyi tsiklik olaraq dəyişir. Deməli, əriş sapları da tsiklik qüvvələrin təsirinə məruz qalır. Tədqiqatlar göstərir ki, toxuculuq prosesinin düzgün aparılması üçün əriş sapları müəyyən elastikliyə, möhkəmliyə malik və çox təkrarlanan sürtünmə təsirinə davamlı olmalıdır. Həmçinin, əriş saplarının səthi hamar, en kəsiyi silindrik olmalıdır. Bu keyfiyyətlərə malik olmayan əriş sapları toxuculuq prosesində qırılırlar və avadanlığın və əməyin məhuldarlığını aşağı salırlar. Əriş sapları toxuculuq prosesində təkrar olunan dərtılma və sürtünmə qüvvələrin təsirinə məruz qalırlar. Qeyd edək ki, sürtünmə qüvvələrinin əriş saplarının möhkəmliyinə təsiri dərtılma qüvvələrindən təqribən iki dəfə çox olur.

Arqaç sapları toxuculuq prosesində daha azsayda və davamlıqda mexaniki qüvvələrin təsirinə məruz qalır. Onlar ancaq məkikdən açıldıqda və parçanın başlığına vurulduqda gərginliyə məruz qalır. Arqaç saplarının parçanın işçi başlanğıcına vurulması zamanı onlar sürtünmə qüvvələrin təririnə məruz qalır. Bu qüvvənin arqaç saplarına təsiri o qədər də çox olmur. Ona görə də arqaç saplarının möhkəmliyinə və elastikliyinə böyük tələblər qoyulmur.

Çoxqatlı parçaların istehsalında daha çox istifadə edilən texniki sintetik liflərdən alınmış saplar, təbii liflərdən olan saplar, süni ipək saplar və s. toxuculuq fabrikalarına müxtəlif formalı və ölçülü yumaqlarda daxil olur. Toxucu maşınlarının konstruksiyası bu yumaqlardan istifadə etmək üçün sapların müəyyən forma və ölçüdə olan yumaqlarda olmasını tələb edir. Əriş sapları müəyyən tələbləri ödəyərək toxucu

navoyuna sarınır. Navoydakı sapların sayı toxunan parçanın çeşidindən asılıdır. Əriş saplaı navoya bir-birinə paralel şəkildə sarınmalıdır.

Navoyda sapların sıxlığı navoyun eni boyu sabit olmalıdır. Toxucu maşınınə verməmişdən əvvəl bütün əriş sapları lamellərdən, remizlərin qalevlərinin gözlüklərindən və berdonun dişlərinin arasından keçirilməlidir. Bütün bunlar əriş saplarını toxuculuqa hazırlanması prosesində həyata keçir. Əriş saplarını toxuculuğa hazırlanmasının əsas məqsədi əriş və arğac saplarının sürtünməyə davamlılığını, səthlərinin hamarlığını və onların möhkəmliyini artırmaqdır.

Arqaç saplarının toxuculuğa hazırlanması prosesləri daha sadədir. Toxucu maşınınə verilməmişdən əvvəl onları məkikdə yerləşdiriləcək ola bilən xüsusi şpula və ya patrona sarayırlar. Arqaç sapları, ehtiyac olduqda, nəmləndirmə və ya emulsiyalasdırma əməliyyatlarına uğraılır. Ona görə toxuculuq fabrikalarında iki əsas texnoloji sex olur. Onlardan biri hazırlıq sexi, digəri isə toxuculuq sexidir. Hazırlıq sexində saplar toxuculuğa hazırlanır. Əriş və arğac ipliklərinin toxunmaya hazırlanması aşağıdakı sxem üzrə aparılır:

Saplarını toxuculuğa hazırlanması prosesləri:

- Əriş saplarının təkrar sarınma prosesi,
- Əriş saplarının ərişsarınma prosesi,
- Əriş saplarının şlixtlənmə prosesi,
- Əriş saplarının sapkeçirmə və ucdüyünləmə prosesi,
- Arğac saplarının təkrar sarınma prosesi,
- Arğac saplarının nəmləndirmə və emulsiyalama prosesi.

Saplar bu proseslərdən keçməklə toxunmaya hazırlanır. Toxuculuq fabrikalarına daxil olan əriş sapları hazırlıq şöbəsinin təkrar sarıma sexində əvvəl təkrar sarınır. Bu növbəti - ərişsarınma prosesini asanlaşdırmaq məqsədi ilə əriş saplarının əyrici yumaqlarından təkrar sarınma yumaqlarına sarınma prosesidir. Əriş saplarının təkrar sarınması təkrar əriş sarıyan maşınlarında həyata keçirilir. Təkrar sarınma prosesində əriş sapları, əyrilmə zamanı əmələ gəlmış qüsurlardan təmizlənir və müəyyən

gərginliklə təzə yumağın sarınır. Yumaqlara təkrar sarılmış saplar ərişşarınma sexinə ərişsarıyan maşınlara, əriş valıklarınə sarınmaq üçün daxil olur. Ərişşarınma prosesindən sonra, adətən, əriş sapları şlixtləmə prosesinə məruz qalır. Bu prosesdə əriş saplarına xüsusi yapısdırıcı tərkibi olan şlixt vurulur. Şlixtləmə prosesi nəticəsində sapların qırılmaya müqaviməti artır və, həmçinin, toxuculuq navoyu formalaşır. Şlixtlənmiş əriş sapları sonra sapkeçirmə sexinə daxil olur. Burada əriş sapları lamellərin və remizlərin gözlüklərindən, berdonun dişlərinin arasından keçirilir. Bu əməliyyatlar əl ilə və ya sapkeçirmə və ucdüyünləmə maşınlarda həyata keçirilir. Arqaç saplarının toxuculuğa hazırlığı, qeyd etdiyimiz kimi, sadədir. Çox zaman arqaç sapları hazırlıq əməliyyatları keçmədən toxuculuq maşınlara verilir. Arqaç sapları toxucu maşının uyğun olduqda onlar heç bir hazırlıq əməliyyatı keçmədən toxucu maşınlara verilir. Əgər toxuculuq fabrikinə arqaç sapları uyğun olmayan yumaqda - bobində və ya məkikdə yerləşməyən şpullarda gəlirsə, onda onları yenidən təzə yumaga sarayırlar. Bu proses arqaç üçün onəzərdə tutulan təkrar sarıcı maşınlarda həyata keçirilir.

3.2. Laylı-karkashlı parşaların alınmasında əriş ipliyinin təkrar sarınması prosesinin aparılması üçün avadanlıq.

Əriş ipliyi olan yumaqların forma və ölçüləri əriş sarınma prosesinin və toxucu maşınının tələblərini ödəmirse əriş ipliyinin təkrar sarınması aparılır.

Təkrar sarınmanın əsas məqsədi növbəti olan əriş sarınma prosesini daha səmərəli rejimdə aparmaq üçün ipliyi müvafiq yumaga sarımaqdır. Təkrar sarınma prosesində ipliyin nöqsanlı hissələri təmizlənir, yəni onun qalınlığına nəzarət edilir, saplar nazik və qalın yerlərdən azad olunur. [5].

Təkrar sarınması prosesinə aşağıdakı tələblər qoyulur:


1. Təkrar sarınma prosesində ipliyin fiziki-mexaniki xassələri pisləşməməlidir
2. Prosesdə alınan təzə yumağın forması və sarınmanın quruluşu ərişşarınmanın yüksək sürətlə aparılmasını təmin etməlidir.
3. Təzə alınmış yumaqda mümkün qədər böyük uzunluqda sap yerləşməlidir.

4. Proses zamanı qırılan sapların ucları düzgün quruluşlu düyünlə möhkəm bağlanmalıdır.
5. Prosesin hər vaxtında ipliyin gərginliyi sabit və eyni olmalıdır
6. Qırıntıların və tullantıların miqdarı cüzi olmalıdır.

Təkrar sarıma maşınları və avtomatları müxtəlif firmalar və dövlətlər tərəfindən buraxılır. Buna baxmayaraq maşınların əsas hissələri və mexanizmləri var. Əsas mexanizmlər - maşının gövdəsi ,intiqal, sariyıcı mexanizm, gərginlik verici cihaz, nəzarətedici-tənzimləyici cihaz, yumağı saxlayan tutucu.


Müasir maşınlar bir sıra əlavə mexanizmlərlə və qoruyucu qurğularla təchiz olunur. Onlarda sarınma prosesi daha çox avtomatlaşdırılıb. Ancaq təkrar sarınma prosesinin prinsipini bütün maşınlara şamil etmək olar. Toxuculuq istehsalatında istifadə edilən M-150 markalı maşından indiyədək öz aktuallığını itirməyib. Texniki parçaların alınması prosesində müxtəlif formalı və ölçülü yumaqlar bu maşında təkrar sarınmaya uğradılır Maşının texnoloji sxemi (şək. 3.2) verilib.

Əyrici prosesində alınan yumaqdan 1, açılan iplik istiqamətləndiricidən 2, gərginlik verici cihazdan 3, qalınlığı nəzarət edicidən 4, profilli oyuqları olan sariyıcı barabandan5 keçərək bobinə 7 sarınır.



Şəkil 3.2. Təkrar sarıcı maşının sxemi.

Kimyəvi sapların təkrar sarınmasında əyrici yumaqlar motokda daxil olduqda bobinajlı təkrar sarıma maşını istifadə edilir. Bu maşınların o biri təkrar sarıyan (o cümlədən M-150) maşınlardan fərqi - sarıcı barabanın olmamasıdır. Bu maşınlarda sapgəzdirici hərəkətini dişli çarxlardan alır və sapı birbaşa yumağın üzərinə yerləşdirir. Maşına sapların emulsiya olunması üçün əlavə emulsiyalayıcı valik 4 qoyulur. Maşınlar bobinajlı təkrar sarıyan maşın adlanır (şək.3.3)



Şək.3.3. Bobinajlı təkrar sarıma maşının sxemi.

Təkrar sarıma maşınları təzə alınan sarınmanın növünə görə paralel və çarpaz maşınlara, sarıcı qabın oxunun yerləşməsinə görə isə - şaquli və üfüqi maşınlara bölünür.

Çarpaz sarınmadan alınan çarpaz sarınmalı yumağa , adətən, bobin deyilir. Çarpaz sarınma olan yumaqlar paralel sarınmaya nəzərən bir sıra üstünlüklərə malikdir. Bunlar aşağıdakılardır:

- iplərin yumaqdan daha rahat açılması və bu səbəbdən prosesin daha sürətlə aparılması ,

- məhsuldarlığın daha yüksək olması,
- sarınmanın sürətinin sabit qalması,
- yumaqda ipliyin uzunluğunun çox olduğu səbəbindən sarınmanın məhsuldarlığının daha çox olması,
- kağız patronlarının daha ucuz olması.

Təkrar sariyıcı maşınlardan müxtəlif parça istehsalında ən şox işlədilən M-150, M-150-1, M-150-2, MM-150 maşınları hal-hazırda daha müasir avtomat və maşınlarla əvəz edilir. Bu markalı təkrar sariyan maşınların iş prinsipinin əsasları, demək olar ki, eynidir. Yumaq alınma prosesində çapraz sarınma o vaxt əmələ gəlirki, yivlərin maillik bucağı $10-15^0$ -dən çox olsun. Yivlər böyük kəsişmə bucaqları altında yumağa sarınır və bunun hesabına növbəti qatın yivləri əvvəlki qatın yivlərini sıxır və onu tərpənməz edir. Çapraz sarınmanı flansları olmayan konik yumaqlara və yaxud silindrik formada patronlara tətbiq edirlər. Konik formalı çapraz sarınma olan yumaqlar əriş sariyıcı çərçivədə tərpənməz yerləşdirilir və sarınmasının böyük sürətini təmin edir. Silindrik bobinlərə rənglənməyə gedən ipliyi az sıxlıqla sariyırlar, məsələn MM-150-dan alınan yumaqları. [1,2].

Çapraz sarınmanın düzgün qurulması üçün yumağın kənarlarında hər bir yiv əvvəlki yivə nəzərən müəyyən yerdəyişmə almalıdır.

Yivin yerdəyişmə bucağı radianla aşağıdakı asillılıqdan təyin edilir.



burada n- sarınan sapın yumağın bir tərəfindən digər tərəfinə və əks istiqamətdə hərəkətinin tam fırlanma tezliyidir;

n_1 - n sayının tam hissəsidir.

Məsələn, yumağın tam fırlanma tezliyi  olarsa, onda sürüşmə bucağı aşağıdakı kimi təyin olur.



Yivlərin yumağın səthi üzərində yerdəyişməsi aşağıdakı kimi olar.



burada r - yumaqda sarınmanın radiusudur (mm).

Sarıyıcı maşınlarda yumağın diametri arttıkça onun fırlanma tezliyi, sapın yumağın bir kənarından digər kənarına yerdəyişməsi vaxt kəsiyində dəyişir. Uyğun olaraq yivlərin yerdəyişmə bucağı

də dəyişir. Sarınmanın bəzi diametrlərində o sıfıra çevrilir və nəticədə yivlər bir-birinin üzərinə yığılır və nöqsan sayılan jqut sarınması əmələ gəlir. Bunun qarşısını almaq üçün təkrar sarıyıcı maşınlarda cərəyan-kəsici gurğu quraşdırılır. Qurğu bir dəqiqədə təxniqən 19 dəfə bobiləri hərəkətə gətirən cərəyanı kəsir. Belə olduqda bobin barabanın üstündə vibrasiya alır. Bunun nəticəsi kimi yivlər üst-üstə düşməyir.

3.3. Laylı-karkashlı parçaların alınmasında ərişsarının prosesinin aparılması üçün avadanlıq.

Toxuculuq navoyunun bobinlərdən açılan saplardan formalaşması mümkün olmur. Beləki, parçanın toxunması üçün lazım olan sapların sayı çox olur. Əriş sarıma prosesi aralıq yumağın (əriş valikinin) alınması üçün həyata keçir. Onun mahiyyəti eyni vaxtda müəyyən sayıda paralel yerləşdirilmiş əriş saplarının bi yerə - valikə sarımaqdır.

Əriş sarıma prosesində bir neçə yüzzlərlə saplar əriş valına, yaxud toxucu navoyuna sarınır.

Prosesə qoyulan tələblər:

- bütün sapların gərilməsi ərişsarına prosesində sabit olmalıdır;
- əriş sarıma sürəti böyük və məhsuldarlığı yüksək olmalıdır;
- bütün əriş saplarının uzunluğu eyni və sabit olmalıdır;
- əriş sarıma zamanı ipliyin və sapların fiziki-mexaniki xassələri pisləşməlidir.


Toxuculuq istehsalatlarında əriş sarıma üç üsulla həyata keçirilir: partiyalı, lentli, seksiyalı.

Toxuculuq sənayəsində əriş sarıma üsulundan asılı olaraq partiyalı, ləntli və seksiyalı əriş sariyıcı maşınlar tətbiq olunur. Əriş sariyıcı maşınlar müxtəlif işçi üzvlərə və mexanizmlərə malikdilər: bobin və tağalaqların yerləşdirilməsi üçün əriş çərçivəsi, sariyıcı mexanizm, əriş sarımanın eni boyunca sapları bölən (daraqlar) sıralar, əriş sarımanın uzunluğunun qeydiyata alan saygac mexanizmi, sapların qırılması zamanı və sarımanın nəzərdə tutulan uzunluğunun əldə olunmasında maşını avtomatik dayandıran mexanizm, elektrik mühərriki, və s. Bunlarla yanaşı, əriş sarıma maşınları işlənib qurtaran qabları dəyişən mexanizmlərlə, ücdüyünləyicilərlə, tozsorucu qurğularla təchiz edilir ki, bunlar dayanmaların sayını azaldır və əmək məhsuldarlığının artmasına şərait yaradırlar.

Partiyalı ərişsarıma zamanı əriş valığınə saplarının elə hissəsi sarınır ki, sonra tam şəkildə navoyun formalaşdırırsın. Əriş çərçivəsinin tutumundan asılı olaraq əriş valındakı sapların sayı 400- 616-dək ola bilər. Partiyalı valıkların sayı isə parcanın əriş saplarının sayından asılı olaraq 2-dən 16-a qədər ola bilər. Əriş valığının sarınan ipliyin uzunluğu 15-30 dəfə toxucu navoyunda olduğundan çoxdur. Buna görə, hər bir partiyadan 15-30 navoy alınır.

Partiyalı əriş sarıma ən məhsuldar üsul olmaqla pambıq-parça, kətan və yun (kamvol) toxuculuğunda geniş tətbiq olunur. Bu üsul mahud toxuculuğunda kimyəvi saplardan və iplikdən əriş hazırlığı zamanı da tətbiq edilir.

Partiyalı ərişsarımadə saplar valıklarə paralel sarınır. Əgər parcanın toxunması üçün navoyda M sap olmalıdır, bu sayın hissəyə bölünür və hər birində m sayıda sap ayrı-ayrı valıklarə sarınır. Buna bir partiya əriş valı deyilir. Partiyada olan n vallardakı saplar sonrakı əməliyyatda (şlixtləmə) bir navoya sarınanda tələb edilən sapı əldə etmiş oluruq. Yəni ümumi sapların navoyda sayı $M = mn$ olacaqdır. Partiyalı əriş sarıma üçün barabansız ərişsarıma maşının texnoloji sxemi (şək.3.4)



Şek.3.4. Partiyalı əriş sarıma üçün barabansız ərişsarımı maşının texnoloji sxemi

Barabansız ərişsarımı maşının texnoloji sxemində :1- çərçivədəki bobinlərdən açılıraq daxil olan sapların bərabərləşdirici daraqdan keçməsi, 2 -ölçüçü istiqamətləndirici val, 3- əriş valiki, 4- sürüşərək kənarlaşdırılan val. Partiyalı əriş sarıma maşınlarının texniki xarakteristikası (cədvəl 3.1)


Partiyalı ərişsarımı maşınlarının texniki xarakteristikası

Cədvəl 3.1.

Xarakteristika	Cədvəl 3.1.
Emal edilən sapın növü	Viskoz, asetat, pambıq
Ərişsarimanın sürəti, m/dəq	200 – 800
Əriş valikinin ölçüləri, mm	
1. Özəyinin diametri	240
2. Flansların diametri	660 və 800
3. Flanslar arası məsafə	1400, 1800
Sarınmanın sıxlığı, qram/sm ³	0,5 – 0,55
F.v.ə.	0,45 – 0,50

CΠ tipli partiyalı əriş sarıcı maşınlarının xüsusiyyətləri: Əriş sarimanın maksimum uzunluğu 100.000 m-dir. Əriş sarimanın xətti sürətinin sabitliyi proses boyu tənzimlənir.

Müəssisələrdə СП-180-II və СП-140-II markalı ərişsarına maşınları işləyir. Bu maşınlar o biri maşınlarla eynidir, yalnız yüklənmə eninə görə fərglənirlər.



Şəkil 3.5. Partiyalı əriş sarınma maşının texnoloji sxemi


Lentli əriş sarınma üsulunun mahiyyəti əriş saplarından hazırlanan ayrı-ayrı lentlərin ardıcıl olaraq əriş barabanına, sonra isə toxucu navoyuna sarınmasıdır. Toxucu navoyuna sarıldıqda ümumi sapların navoyundakı sapların sayına bərabər olur, partiyalı ərişsarına yumağından fərqli olaraq barabandakı sarınma sıxlığı navoydakı sarınmanın sıxlığı ilə eyni olur. [5].

Lentli ərişsarına maşınlarında əgər toxucu navoyunda M sap olursa onda hər bir lentedə  sayda sap olacaqdır. Sarıcı baraban üzərinə lentlər bir - birinin yanına növbə ilə sarınır. Lentlər sarındıqdan sonra sapların ümumi sayı $M = mn$ olur və bütün saplar xüsusi qurğunun köməyi ilə toxucu navoyuna ötürülür. Bütün lentlərin ümumi enliyi və sapların yerləşmə sıxlığı toxucu navoyunun enliyinə və sapların sıxlığına bərabər olmalıdır.

Lentli ərişsarına maşınlarının СЛ-250-III, СЛ-140-X, СЛ-180-X kimi markaları vardır. “Tekstima” firmasının “K” modeli də lentli əriş sarına maşınıdır.

СЛ-140-X və СЛ-180-X lentli ərişsarına maşınları müxtəlif üsullarnan alınmış kimyəvi sapların sarınması üçün tətbiq edilir. Maşın 288 konik konik yumaq

yerləşdirilə bilən çərçivə ilə təchiz edilmişdir. Maşının yüklənmə sxemi şəkil 3.6-da göstərilmişdir.



Şək. 3.6. CL-140-X lentli ərişsarına maşının yüklənmə sxemi

Burada: 1- yumaqlardan açılan sapların istiqamətləndirici vallardan keçməsi, ,2- bərabərləşdirici daraq, 3-supportun istiqamətləndirici darağı, 4- istiqamətləndiricilər, 5- ölçütü val, 10- istiqamətləndiricilər vallar, 11-navoy, 6- əriş barabani (şəkildə ən böyük olan), 7,5,8,9- supportun işçi üzvləri.

Lentli ərişsarına maşının iş prinsipi: Əriş bobinləri qoyulmuş çərçivədə bərkidilmiş konik yumaqlardan açılan sapla istiqamətləndirici valikləri 1 əhatə edərək, bölüşdürücü daraqdan 2, aşığın darağından 3 keçərək istiqamətləndirici 4 və ölçütü 5 valikləri əhatə edərək sariyıcı 6 barabana daxil edilir. Bölüşdürücü daraq həm də istiqamətləndirici vəzifəsini, sapların yerləşmə sıxlığını və lentin yüklənmə enini təyin edir. Aşığın darağı da 3 lentin enliyi boyu sapları bərabər bölüşdurməyə xidmət edir, lentin enliyini müəyyən edir və baraban üzərinə sarınma zamanı yerdəyişmə verir. Yerdəyişmənin qiyməti barabanın konusluğundan, lentin enindən v. s. asılıdır. Ölçütü valik 5 dişli çarx ötürməsi vasitəsi ilə sarınmanın metrlə uzunluğunu qeyd edən saygacla birləşdirilmişdir. İstiqamətləndirici valiklər 1, bölüşdürücü daraq 2, daraq 3, istiqamətləndirici 4 və ölçütü 5 valiklər saygacla birlikdə aşığın masasında quraşdırılmışdır. Lentin barabana sarınması zamanı aşığın masası bütün üzvlərlə birlikdə, hərəkətverici üzvün 8 köməyi ilə istiqamətləndiricilərin 9 boyu hərəkət alır. Belə olduqda lentin qatları tələb olunan yerdəyişməni alır və sarınmanın en kəsiyinin düzgün formalaşması təmin edilir. Sarıyıcı baraban perimetri 4 metr olan iyirmi dörd tərəfli düzbucaqlı formasındadır. Barabanın işçi eni 2500 mm təşkil edir. Onun baş

hissəsinin konusunun qalxma bucağını 0-27⁰ hədlərində qoymaq olar. Lentin barabana sarınmasının maksimum qalınlığı 200 mm olur.

Qeyd edək ki, lentli ərişsarına mışınlarının məhsuldarlığı partiyalı əriş sarınma maşınlarına nisbətən az olur. Lakin çox vaxt bu maşınların işi əvəzolunmaz olur. Onlar rəngli ərişin hazırlanmasında, texniki parçaların ərişlərinin navoya sarınmasında çox işlədir. Maşınların məhsuldarlığının nisbi az olması onların faydalı və əmsalının az olması ilə izah edilir. Beləki, lentli əriş sarıma prosesi kiçik sürətlə getməklə yanaşı, lentin əriş barabanından toxucu navoyuna ötürülməsi zamanı maşında əlavə boş dayanmalar əmələ gəlir.

Ancaq bu üsulda alınan uqarların və tullantıların miqdarı partiyalı əriş sarımayla nisbətən az olur. Lentli əriş sarıma ipək və mahud toxuculuğunda tətbiq edilir.

Lentli əriş saryıcı maşınlarda əriş sarımanın texnoloji prosesi partiyalı əriş saryıcı maşınlarda həyata keçirilən prosesə çox oxşayır. Lentli ərişsarına maşınlarının texniki xarakteristikaları (cədvəldə 3.2) verilib.

Lentli ərişsarına maşınlarının texniki xarakteristikaları cədvəl 3.2.

Xarakteristika	CL-140-X	CL-180-X
Ərişsarimanın sürəti, m/dəq	100 – 500	100 – 500
Sapların navoya ötürülmə sürəti, m/dəq	16 – 25	16 – 25
Əriş barabanının işçi eni, mm	1400	1800
Barabanın ölçüləri, mm:		
Diametr	955	955
Perimetr	3000	3000
Konusun bucağı	6	5 – 25
Lentlərin sayı	4 – 20	5 – 25
Lentlərin maksimal eni, mm	70 – 400	70 – 400

Əriş çərçivəsinin markası

III-600-X

III-600-X

III-1000-X

III-1000-X

Ancaq bu üsulda alınan uqarların və tullantıların miqdarı partiyalı əriş sarımaya nisbətən az olur. Lentli əriş sarımı ipək və mahud toxuculuğunda tətbiq edilir. Lentli əriş saryıcı maşınlarda əriş sarimanın texnoloji prosesi partiyalı əriş saryıcı maşınlarda həyata keçirilən prosesə çox oxşayır.

Əriş sapları konus şəkilli babinlərdən açılaraq tarımlayıcı cihaza daxil olur. Sonra onlar istiqamətləndirici valiklər və arasından keçərək bölüşdürücü sıralardan və aralıqdan keçməklə istiqamətləndirici valiklər üzərindən əyilərək əriş barabanına lent şəklində sarınır. Birinci lentlə yanaşı barabana ikinci lent də sarınır və s. Bu qayda ilə axırıncı lentə qədər əriş barabanına sarınma davam edir.

Seksiyalı əriş sarımı prosesində navoyda olan əriş saplarının ümumi sayı hissələrə bölünür. Bu hissələrdə olan saplar, xətti sıxlığına, burulma istiqamətinə, növünə, mənşeyinə, burulma dərəcəsinə başqa effektlərə görə fərqli ola bilərlər. Buna görə hər bir hissə əriş sapları ayrıca tağalağa sarınır. Lentlə sarılmış tağalaqlar seksiya adlanır. Seksiyalı əriş sarımı üsulunun məhsuldarlığın kiçik olmasına görə toxuculuqda nisbətən nadir hallarda tətbiq edilir. Seksiyalı ərişsarımı maşınlarda parça istehsalı üçün lazım olan sapların M ümumi sayı hər birində m – sayda sap olmaqla n sayda bərabər hissələrə ayrılır. Hər bir hissə ayrılıqda kiçik tağalaqlara sarınır. Tağalağa sarınan sapların sıxlığı, toxucu navoyundakı sapların sıxlığına bərabər götürülür.

Ərişsarımı maşınlarının məhsuldarlığı, kq/saat ilə belə hesablanır:



F.v.ə.

burada: ϑ – əriş sarımı surəti, m/dəq;

H_e – ərişsarımadakı sapların sayı (əriş valikindəki, yaxud lentdəki sapların sayı);

F.v.ə. – maşının faydalı vaxt əmsalıdır (partiyalı ərişsarıma maşınları üçün 0,45-0,8, lentli ərişsarıma maşınları üçün 0,25-0,4 qəbul edilir).

3.4 Laylı-karkashlı parçaların alınmasında ərişin şlixtlənməsi prosesinin aparılması üçün avadanlıq.

Ərişin saplarının şlixtlənməsi əriş ipliyinin səthinə əlavə qatın çəkilməsi və bununla ipliyinin hamarlığını artırmaqdan ibarətdir. Yapısqan tərkibli bu məhlulşlixt adlanır. Şlixt liflər arasına keçərək onların bir-biri ilə birləşməsini və möhkəmliyini artırır. Ərişin saplarının şlixtlənməsi prosesi şlixtləyici maşınlarda həyata keçirilir. [1,2].

Maşınfa əriş sapları şlixtlə bərabər şəkildə örtülür, quruducu sahədə qurudulur və maşının ön hissəsində toxucu navoyuna sarınır. Təbii xam ipək və bir sıra burulmuş saplardan başqa bütün əriş iplikləri şlixtlənir. Şlixtləməyə qoyulan tələblər:


- şlixt ipliyinin səthini örtməklə yanaşı sapın içərisinə də keçməlidir.
- şlixt ovulmamalı, əriş ipliyininin elastikliyini aşağı etməməlidir;
- şlixt hiqroskopik olmalıdır;
- şlixt ipliyi dağıtmamalı və rəngini dəyişməməlidir;
- şlixtin çürüməyə qarşı davamlı olmalıdır;
- şlixt parçadan asan çıxarılmalıdır;
- şlixtin tərkibindəki olan maddələr ucuz olmalıdır.

Şlixtin hazırlanması üçün tətbiq olunan materialları aşağıdakı qruplara bölmək olar:

- su (həllədici) ;
- yapısqanlı maddələr;
- iri molekulları parçalayan maddələr;
- neytrallaşdırıcılar;
- yumşaldıcılar;

- hıqroskopik maddələr;
- antiseptiklər;
- antistatik maddələr


Şlixtləmə prosesi şlixtləyici maşında aparılır. Burada ipliyə şlixt məhlulu hopdurulur və toxucu navoyuna sarınır. Maşınların quruducu apparatının fərqinə varmadan sxemini belə vermək olar. (şək.3.6). Burada: 1- əriş valikləri qoyulan dayaqlar, 2-yükləyici val, 3- şlixt olan çən, 4- sıxıcı vallar, 5- maşının quruducu hissəsi(apparatı), 6- əriş saplarını biri-birindən aralayan çubuqlar, 7-bölüşdürücü sıra, 8 – dartıcı val, 10- noxucu navoyu. [1,2].



Şək. 3.6. Şlixtləyici maşınlarının ümumi sxemi.

Əriş valiklərini müxtəli üsullarla şlixt maşınının arxa hissəsinə yerləşdirmək olar. Yerləşdirmənin qaydası onların sayından və imkanlardan asılı olur (sahənin ölçülərinin nəzərə alaraq).

Əriş valiklərinin bir- və iki yaruslu yerləşdirilməsi sxemi(şək.3.7)



Şək.3.7. Əriş valiklərinin bir- və iki yaruslu yerləşdirilməsi sxemi

Bir partiya təşkil edən əriş valikləri (Şək.3.7.a) bir sıradə dayaq üzərində yerləşdirilir. Birinci valikdən açılan əriş sapları ikinci valikin altından, sonra birlikdə ikinci valikin ərişi ilə üçüncü valikin üstündən və s. keçir. Sonuncu vallad çıxan saplar navoydakı sapların sayına bərabər olur. Deməli, partiyada olan bütün saplar şlixtləmədən keçir. Maşında əriş sapları yükləyici valın 2, vasitəsilə içərisinə şlixt doldurulmuş çənə 3 endirilir. Sıxıcı 4 valiklərin arasından keçərək artıq şlixtdən azad olur. Şlixtlənmiş iplik maşının quruducu 6 və 7 barabanlarına verilir və lazım olan dərəcəyədək qurudulur. Sonra saplar 8 soyuducu vasitəsilə soyudulur, 9 valiki vasitəsilə emulsiyalandırılır və 10 bölüşdürücü çubuqlarla aralanı.

Şlixtlənmiş saplar daraqdan 11 keçərkən bir-birinə yapışmış saplar aralanır və müəyyən enliyə yerləşdirilir.

Bundan sonra saplar 13 çıxarıcı valindən keçərək 12 navoya sarınır.

Şlixtləyici maşınların aşağıdakı əsas işçi orqanları vardır:

- əriş valikləri üçün dayaq;
- şlixtləyici apparat;
- quruducu aparat
- ön hissə
- intiqal ;
- şlixtlənməyə nəzarət etmək üçün aparatlar və cihazlar.

3.5.Xətti sıxlığı çox olan arğac saplarının təkrar sarınması avtomati.

Xətti sıxlığa çox olan arğac saplarını daha böyük yumağa yerləşdirmək məqsədilə onları ATP-290 arğac-sarıyıcı avtomatlarda təkrar sariyırlar. Bu avtomatlardan alınan yumaqlarda daha böyük uzunluqda saplar yerləşdirilir. Burada saplar birbaşa patronuzsuz iy üzərinə sarınır. ATP-290 avtomatı iyələri birtərəfli yerləşən üç seksiyadan ibarətdir. Hər bir seksiya dörd sariyıcı başlığa malikdir. Avtomatın iyələrinin fırlanma tezliyi 3000 dəqıl-ə qədərdir. [1,2].

Arğac sariyıcı avtomatlarda sarınma sürəti, m/dəq:



burada $\boxed{\vartheta_1}$ - sarınan yumaqların xəttin sürəti,

ϑ_2 - sapın sarınmasını nisbi sürətidir.

Bu sürətlər aşağıdakı formullarla təyin edilir:

$$\vartheta_1 = \pi D n_{iy} \quad \text{və} \quad \vartheta_2 = n_{eks} h$$

burada D - sarınan sapın orta diametri m:

n_{iy} - iyin firlanma tezliyi, dəq⁻¹,

n_{eks} - ekssentrikin, yaxud ekssentrikli valın firlanma tezliyi dəq⁻¹,

h - sapgəzdircinin yerdəyişmə qiyməti, m.

Arğac – sariyıcı avtomatın məhsuldarlığı, kq/s

$$P = \frac{\vartheta_c m 60 T K}{1000 \cdot 1000}$$

burada ϑ_c - sarınma sürəti m/dəq:

m – maşındakı başlıqların, yaxud iylərin sayı:

T – sapın xətti sıxlığı, tekst:

K – faydalı vaxt əmsalı (0,7-0,85).

1. Texniki parça əmələgəlmə prosesində istifadə edilən toxucu dəzgahları.

Toxucu dəzgahları məkikli və məkiksiz iki böyük sinif təşkil edir. Məkikli toxucu dəzgahlarda arqaç saplarının ardıcıl olaraq maşının hər iki tərəfindən məkiklə əsnəyə qoyulması baş verir. Bu halda arqaçın sapı əriş saplarının bütün eni boyu parça başlanğıcına yeridilir. [26].

Məkiksiz toxucu dəzgahlarda arqaç sapının maşının bir tərəfindəki hərəkətsiz bobindən əsnəyə qoyulması və onu parça başlanğıcına vurulması baş tutur. Bu zaman parçanın kənarları açıq qalır. Sonradan parçanın kənarlarını toxumaq lazımdır. Bu

sxem ilə kiçikməkikli, pnevmatik, hidravlik, П-105, ATPIR və STB markalı toxucu maşınları işləyir.

Toxucu dəzgahda adı parçanın toxunması dövri olaraq təkrarlanan əsas bir-biri ilə sıx əlaqəli texnoloji əməliyyatlardan ibarətdir:

- əsnəkəmələgəlmə prosesi - əsnəkəmələgətirmə mexanizminin vasitəsilə əriş ipliyi toxunma şəklinə uyğun olaraq şaquli istiqamətdə hərəkət edir, bölünür və əsnək əmələ gətirir;
- arğac ipliyinin əsnəyə qoyulması - arğac ipliyi əmələ gəlmış əsnəyə müxtəlif üsullarla daxil edilir;
- arğac ipliyinin daraqla vurulması – qoyulmuş arğac ipliyi parça başlığına vurulur;
- hazır parçanın sarılması – toxunmuş parça formalashma zonasından kənarlaşdırılır. Bu zaman əriş sapları parçanın uzununa istiqamətdə hərəkət edir;
- ərişin zonaya verilməsi (navoydan açılması) - parçanın gərginliyinin təsiri altında əriş toxucu navoyundan açılır və parça formalashan zonaya verilir.

Bütün bu əməliyyatlar toxucu dəzgahının əsas mexanizmlərinin əlaqələndirilmiş hərəkəti nəticəsində üçölçülü laylı-karkaslı toxumalarının əmələ gəlməsi zamanı da baş verir. Toxucu dəzgahlarının texniki xarakteristikası cədvəl 3.2-də verilir.

Toxucu dəzgahlarının texniki xarakteristikası

cədvəl 3.2

Xarakteristika	STB-175	STB-216	ATPR-120	AT-100-5M	AT-175-5
Daraq üzrə yüklənmə eni, sm	175	216	120	100	175
Baş valın fırlanma tezliyi, dövr/dəq	250-dək	240-dək	360	240-dək	170-dək
Navoyun ölçüləri, mm:					
Valın diametri	150	150	100	100	180
flanslansların diametri	600	600	550-650	550	550


Ağac üzrə parçanın sıxlığı	36-750	36-750	100-500	75-680	75-680
Remizlərin sayı	10-dək	10-dək	6	12-dək	12-dək
Emaledilən sapların xətti sıxlığı, teks:	15,3-41,6	15,3-41,6	15,3-41,6	15,3-41,6	15,3-41,6
Əriş	15,3-50	15,3-50	15,3-50	15,3-50	15,3-50
arğac					

Laylı- karkaslı parça istehsalı üçün baza maşınının konstruksiyasını, əsnəkəmələgətirici mexanizminin növünü, gərginlikverici üzvü və parçanı kənarlaşdırıran mexanizmlərinin konstruksiyasını, dəzgahda yüklənmənin əsas parametrlərini, parçanın dəzgahda alınması şərtlərini və parçanın alınma prosesinə təsir edən amilləri bilmək lazımdır.

Toxucu maşınının əsas mexanizmlərindən olan əsnəkəmələgətirici və batan mexanizmlərinin müxtəlif konstruksiyalara nəzər yetirək. Laylı-karkaslı parçaların toxunması üçün yumruqlu əsnəkəmələgətirici mexanizm və remiz qaldırıcı xızəklər istifadə edilir. Beləki, bu parçaların əriş üzrə rapportu 8- 10 sapdan çox olur , remizlərin qaldırılması və endirilməsi ardıcılılığı parçanın toxunması ilə uyğunlaşdırılır.

3.7 Çoxqatlı laylı-karkaslı texniki parçaların quruluş xassələri.


Aşağıdakı şəkildə (şək.3.7.) laylı-karkaslı parçanın uzununa kəsiyinin sxematik şəkli verilib. Parçanın struktur şəklində əriş sapları 1,2,3,4,5,6,7,8 ilə işarə olunub, (9-28) isə arğac saplarıdır. Parçanın toxunma şəklində görsəndiyi kimi, burada hər bir əriş sapi həm karkas , həm doldurucu qatların(layların) alınmasında iştirak edir.



Şək.3.7 . Laylı-karkaslı parçanın uzununa kəsiyini sxematik görüntüsü.


Parçanın alınması üçün eyni sərfiyyatı olan 8 sistem əriş sapı tələb edilir. Sapların xətti sıxlığı və ayrı göstəriciləri eyni olsa bu sapların hamısını bir navoya sarımaq olar. Remizlərə ardıcıl sapkeçirmə üsulu ilə sapları keçirsək yumruqlu əsnəkəmələgətirici quraşdırılmış məkikli toxucu dəzgayında alınması mümkündür.

Bu laylı -karkaslı parçada (şək. 3.8.) 42 və 43 üst əriş karkas sapları, 48 və 49 alt əriş karkas saplarını bildirir. Şəkildən göründüyü kimi bu parçanın toxunması üçün iki cüt karkas əriş sapları iki cüt doldurucu əriş sapları istifadə edilir. Əriş sapları 44,45,46,47 –doldurucu əriş saplarıdır ki, parça strukturunun əmələ gəlməsində iştirak edirlər. Arğac sapları 9-52 həm karkas, həm doldurucu qatın formalaşmasında iştirak edirlər və karkas layı ilə doldurucu layın birləşməsində ümumi arğac rolu oynayırlar. Karkas və doldurucu əriş saplarının rapport daxilində müxtəlif uzunluqda işlədiyinə görə onları ayrı-ayrı navoylardan alırlar.



Şək.3.8 . İki cüt karkas əriş sapları və iki cüt doldurucu əriş sapları olan parça.

Növbəti laylı -karkashlı parçada (şək. 3.9) əriş karkas sapları ilə əmələgələn dördyaruslu struktur göstərilib. Karkas əriş sapları həmçinin doldurucu əriş saplarının funksiyasını yetirir. Ümumi arğac sapları parça strukturuna qoyulduğda karkas və doldurucu layları bir yerə bərkidir.




Şək.3.9. Dördyaruslu laylı-karkashlı parçanın uzununa kəsiyi.

3.8. Laylı-karkashlı parçanın yarusunun əmələ gəlməsinin təhlili

Laylı-karkaslı parçanın alınma ardıcılığına və argac saplarının parça başlığına vurulduğda onun hərəkətini araşdırıraq. [30].


Nümunə olaraq şəkil 3.8-də göstərilən ikiyaruslu laylı-karkaslı parçanın əmələ gəlməsini nəzərdən keçirək.



Şek.3.8. İkiyaruslu laylı-karkaslı parçanın en kesişinin sxemi

Bu parçanın alınması üçün dörd əriş sistemi lazımdır: üç cüt karkas əriş sistemi I,II,III və bir cüt doldurucu əriş sistemi IV. Arğac sapları artan ardıcılıqla əsnəyə verilir(1,2,3,...,14).

Arğac ipliyi 1 (şək.3.9.) karkas əriş 1 və doldurucu əriş 4 ipləri ilə əmələ gələn əsnəyə qoyulur. Əsnək 8 htvbp vasitəsilə uyğun şəkildə əmələ gəlir. O , daraq vasitəsilə parça başlığına vurulur.(şək.3.9 a.). Sonra, 1 karkas əriş və doldurma əriş ipləri ilə formalaşmış əsnəyə 2 arğac ipliyi qoyulur. Doldurucu qatın hazırlanmış bəndi 1 və 2 arğac sapı ilə aşağıda möhkəm bərkidilir. Arğac sapı 2 əsnəyə qoyulduqdan sonra alınmış parça hissəsi zonadan dərtilərə qəbul olunur və parcanın birinci yarusunun doldurucu təbəqəsinin formalaşması başlayır.




Şəkil 3.9. Laylı-karkas parçasının 1-ci yarusunun əmələ gəlməsi prosesinin sxemi.

Təzə əsnəyə, doldurma qatının növbəti arğac ipliyi 4 qoyulur (şək. 3.9b.).

Batan mexanizminin darağı ön mövqeyə gəldikdə, arğac ipliyi 4, arğac ipliyi 3-dən daha erkən doldurma qatının parça kənarına çatır. Arğac ipliyinin 4, darağın həddindən artıq irəli mövqeyindəki yeri, rəqəmdə kəsikli xətlərlə göstərilir. Doldurma qatının parça kənarları 2S-ə bərabər olan əlavə yerdəyişmə alır. Daraq arxa mövqedən çıxdıqda, doldurma qatının parça kənarı maşın içərisində hərəkət etməyə başlayır və 2 S qədər hərəkət edir. Sonra arğac ipliyii 5, karkas əriş 2 və doldurma əriş ipləri ilə əmələ gələn yeni əsnəyə daxil olur (şək. 3.9 c). Daraq ön mövqeyə köçürüldükdə, arğac ipliyi 5, arğac 4 ipliyindən daha əvvəl doldurucu təbəqə parçasının kənarına catır. Doldurma təbəqəsinin parça kənarı 3 S qədər əlavə həm üfüqi, həm də şaquli yerdəyişmə alır. Doldurma qatının formalaşmış hissəsi, arğac ipliyi 5 ilə karkas ərişə 2 bağlanır.

Sonra 2-ci yarusun doldurma qatının bir hissəsinin formalaşması prosesi başlayır. Arğac ipliyini 6 qoymaq üçün doldurucu əriş ipləri əsnəyin əmələ gətirir, və 5 arğac ipliyi bu zaman demək olar ki, öz mövqeyindən uzaqlaşdırır. Bu, arğac 5 ipliyinin əsnəyə qoyularkən karkas əriş 2 saplarının aşağıda olmaları ilə izah edilir. Arğac ipliyini 6 qoymaq üçün əsnək yalnız doldurucu ərişin ipləri ilə əmələ gəlir.



şək. 3.10. Laylı - karkas parçasının 2-ci yarusunun əmələ gəlməsi prosesinin sxemi.

Berdo dəzgahın ön tərəfinə hərəkət etdikdə , karkas təbəqəsinin 2 kənarı, berdo ön kənar vəziyyətinə əvvəl arğac ipliyi 6 ora çatır. Berdo irəli vəziyyətdə olduqda, arğac ipliyi S qədər yerdəyişmə alır. Şəkil 3.10d-də kəsikli xətlə göstərilir. Əsnək açıldıqda və daraq (berdo) arxa mövqeyə keçdiqdə, doldurma təbəqəsi toxumasının kənarı da maşının içərisində hərəkət etməyə başlayır və S qədər hərəkət edir.

Doldurma qatının 7-ci hissəsi növbəti arğac ipliyi meydana gələn yeni bir əsnəyə qoyulur (şək. 3.10e). Berdo, irəli kənar vəziyyətə gəldikdə, arğac 5 ipliyi, arğac 6 ipliyindən daha tez doldurma təbəqəsinin toxumasının kənarına catır. Arğac 7 ipliyinin irəli vəziyyətində mövqeyi kəsikli xətrlərlə göstərilir. Doldurma qatının parça kənarı 2 S qədər əlavə bir yerdəyişmə alır. Doldurma təbəqəsinin parça kənarı da arxa mövqedən çıxdıqda eyni miqdarda hərəkət edir. Arğac 8 ipliyi, karkas 3əriş və doldurma əriş ipləri ilə əmələ gələn əsnəyə daxil olur (şək. 3.10e). Berdo, ön vəziyyətə gəldikdə, arğac 8 ipliyi, arğac ipliyi 7-dən daha tez doldurma təbəqəsinin kənarına catır. Arğac iplikləri 6,7,8 üfüqi və şaquli hərəkətə əlavə olaraq 3 S qədər əlavə hərəkət alır. Doldurma qatının formalasmış bağlantısı toxuculuq ipi 8 ilə karkas 3 ərişinə bağlanır. Əsnəkəmələgəlmə mexanizmi doldurucu və karkas əriş 3 ipliklərlə yeni bir əsnək meydana gətirməyə başlıdıqda, əsnəyin qollarında gərginliyin artması nəticəsində toxunma ipliyi dəzgahın içərisində hərəkət edir.

Əsnəyə arğac 9 ipliyi qoyulur (şək. 2g). 2-ci yarusun doldurucu təbəqəsinin yiğilmiş hissəsi, 8 və 9-cu arğac ipləri ilə sona möhkəm bərkidilir və arğac 9 ipliyinin doldurma təbəqəsinə qoyulduğdan sonra toxunmuş parça çıxarılır və karkas əriş iplikləri açılır. Sonra 2-ci yarusun doldurma qatının növbəti keçidinin əmələ gəlməsi prosesi başlayır (şək. 3.10z). Karkas əriş iplikləri qaldırılır. Arğac ipliyi 10 və s. doldurucu əriş ilə əmələ gələn əsnəyə daxil edilir. Doldurma ərişin ipliklərini açılması onun doldurma qatında işləndikcə baş verir.

Laylı- karkaslı parça toxunma şərtlərini təhlil edərkən qeyd etmək lazımdır ki, toxuma prosesində əsnəkəmələgəlmə və arğacın parça kənarına vurulması zamanı doldurma təbəqəsinin kənarı yerdəyişmə hərəkəti edir. Bu hərəkət nəticəsində doldurucu ipliklər əhəmiyyətli təkrar olan mexaniki dağıdıcı təsirlərə məruz qalır.

Doldurucu əriş iplərinin hərəkəti, doldurma qatının toxuma iplərinin sayının artması ilə artır. Əsnəkəmələgəlmə və arğacın parça kənarına vurulması zamanı doldurma təbəqəsinin kənarının ciddi hərəkətləri, doldurma ərişin gərginliyini kompensasiya etməyi zəruri edir.

Əsnəkəmələgəlmə, arğac saplarının parça başlığına vurulması, toxunmuş parçanın zonadan çıxarılaraq vala sarınması proseslərinin təsiri nəticəsində laylı-karkaslı parçanın toxunması zamanı toxucu maşının elastik yüklənmə sistemi təkrarlanan dövri deformasiyalara məruz qalır.

Deformasiyanın boyuk qiymətləri əsnəkəmələgəlmə və arğac saplarının parça başlığına vurulması proseslərində alınır. Əriş sapları dəzgahın işçi üzvlərinin çoxsaylı, təkrarolunan dağıdıcı təsirlərinə məruz qalır. Bu təsirlər sap parçaya tam daxil olanadək davam edir. Belə təsirlər çoxsaylı dərtildən deformasiya, çoxsaylı sürtünmədən deformasiya və çoxsaylı əyilmədən olan deformasiyadır. Sapların strukturunun dağılmasının intensivliyi sapların qırılmasına səbəb olur, bu da öz növbəsində toxucu dəzgahın məhsuldarlığını və istehsal edilən parçanın keyfiyyətini aşağı salır. Saplara təsir edən dağıdıcı qüvvələrin qiyməti tamamilə toxucu dəzgahın elastik yükləmə sisteminin parametrlərindən asılıdır.

Toxucu dəzgahında əriş saplarına təsir edən dağıdıcı qüvvələrin kompleks qiymətləndirilməsi üçün əsnəkəmələgəlmə və arğac saplarının parça başlığına vurulması proseslərində yaranan ümumi deformasiyanın öyrənilməsi əsas meyyardır. Bu qiymətləndirmə meyyarı əriş saplarının əsnəkəmələgəlmə və arğac saplarının parça başlığına vurulması proseslərində gərilməsini və həmin proseslər vaxtı onların deformasiyasını nəzərə alır. Əsnəkəmələgəlmə və arğac saplarının parça başlığına vurulması proseslərində deformasiya qüvvələrinin ümumi işi əriş saplarına yönələn əsas dağıdıcı təsiri aydın şəkildə bildirir.

Əsnəkəmələgəlmə prosesindən yaranan əriş iplərinin deformasiya qüvvələrinin cəmi işi düsturla ifadə edilə bilər

$$A_{3e\theta.} = \frac{\lambda^2_{3e\theta.}}{2} \cdot C_O \cdot i,$$

burada $\lambda_{3e\theta.}$ – ərişin əsnəkəmələgəlmə prosesindən yaranan deformasiyası,

C_2 – ərişin sərtlik əmsalı,

i – dəzgahda ərişin hər bir elementinə təsirlərin sayı.

Analoji olaraq, arğac saplarının parça başlığına vurulması proseslərində deformasiya qüvvələrinin ümumi işini belə ifadə edə bilərik:

$$A_{np.} = \frac{\lambda^2_{np.}}{2} \cdot C_O \cdot i,$$

burada $\lambda_{np.}$ - arğac saplarının parça başlığına vurulması proseslərində ərişin deformasiyası.

Əgər əsnəkəmələgəlmə və arğacın vurulması proseslərində toxucu dəzgahın işçi zonasında ərişin saplarının uzunluğu L_o olarsa, onda əriş iplərin hər elementinə düşən ümumi təsirin miqdarı aşağıdakı düsturla ifadə edilə bilər:

$$i = \frac{L_o \cdot P_y}{\left(1 + \frac{a_o}{100}\right)},$$

burada P_y – parçanın arğac üzrə sıxlığı

a_o – əriş iplərinin qısılması.

Beləliklə, əsnəkəmələgəlmə və arğac saplarının parça başlığına vurulması proseslərində mexaniki təsirlərin sayı dəzgahın işçi zonasında ərişin uzunluğundan, parçanın arğac üzrə sıxlığından düz mütənasibdir, ərişin qısılmasından isə tərs mütənasibdir. Formulaları təhlil edərkən, mümkün olan hədlər içərisində dəzgahın doldurulmasında əsas iplərin uzunluğunun azaldılmasının dağıdıcı təsirlərin sayını əhəmiyyətli dərəcədə azaldacağını vurgulamaq lazımdır.

Laylı- karkaslı parçanın toxunması zamanı vurma zolağının ölçüsü minimal olmalıdır. Əriş saplarının əsnəkəmələgəlmə prosesində deformasiyası ən kiçik qiymətlərdə olmalıdır.

Bunları əldə etmək üçün doldurucu və karkas əriş saplarının əsnəkəmələgəlmədə yerdəyişmə hərəkətini minimuma endirmək, konstruktiv-yükləmə xəttinin elementlərini düzgün yerləşdirmək.

Arğac saplarının parça başlığına vurulması proseslərində ərişin deformasiyasını azaltmaq üçün gərginliyin demək olar ki, tam kompensasiyası tələb olunur. Buna görə əsnəkəmələgəlmə və arğac vurulması zamanı gərilməni düzgün saxlamaq üçün dəzgahda gərilməni kompensasiya edən cihazın daxil edilməsini tələb edir.

Laylı- karkaslı parçalara əsaslanan üçölçülü parçalar xizəkli və ya jakkard əsnəkəmələgətirici mexanizmi təchiz olunmuş AT və ya TL tipli dəzgahlarda istehsal edilə bilər.


Laylı - karkaslı parçaları əsasında əhəmiyyətli qalınlığa malik profil parçaları istehsalı üçün əsas maşın seçərkən bu parça xassələrini, yaranma şərtlərini və istifadə olunan xammalın mexaniki xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu xüsusiyyətlər aşağıdakı kimi meydana gələ bilər:

- parça üç ölçülüdür, buna görə o əriş və arğac üzrə yüksək nisbi sıxlığa malikdir,
- karkas təbəqələri parça hündürlüyü boyunca müxtəlif səviyyələrdə (üfüqi və ya bucaq altında) yerləşirlər və əriş iplərinin işlənməsi (sərfiyyatı) fərqlidir,
- doldurma təbəqələri karkas təbəqələrinə nəzərən şaquli və ya bucaq altında yerləşir.
- əsnəkəmələgəlmə zamanı parça kənarını üfüqi və şaquli müstəvidə hərəkət edir,
- əsas iplər sürtünməyə və təkrarolunan əyilməyə davamlı olmalıdır.

Yuxarıda sadalanan xüsusiyyətlər fərdi dəzgah mexanizmlərinin dizaynına müəyyən tələblər qoyur.

Laylı-karkaslı parçaların toxunması üçün modernləşmiş və PK-12 xizəklə təchiz olunmuş AT məkikli toxucu dəzgahı seçmək daha məqsədə uyğundur.

Toxucu dəzgahının yüklənmə sxemi şəkil 3.11 -də göstərilmişdir.



Şək. 3.11. Üçnavoylu toxucu dəzgahının yüklənmə sxemi

Müasirləşdirilmiş bu maşında (Şək. 3.11), əriş ipləri navoydan 1 acılır, ərişin gərginliyini tənzimləyən və onu parçanın alınma zonasına verən xüsusi əyləc 2 mexanizmini əhatə edir. Sonra əriş sapları istiqamətləndirici çubuqlararda 3 keçir və arxa paylaşdırıcı darağa 4 daxil olur. Əsnək toxuma şəklinə uyğun olaraq RK-12 xizəyi ilə remizləri 5 idarə edir. Sonra əriş ipləri ön daraqdan 6 keçir. Daraq arğac 7 ipini laylı-karkaslı parçanın 8 kənarına vurur. Parça istiqamətləndirici çubuğu 9 əhatə edərək əyilir və yük 10 istifadə edilərək çıxarılır.

Parçanın meydana gəlməsi şərtlərinə görə, bütün doldurma təbəqəsi yığıldıqdan və həddindən artıq (yuxarı və ya aşağı) karkas qatına yapışdırıldıqdan sonra maşının işləmə sahəsindən parça mexanizm ilə çıxarılmalıdır. Parçanın ayrılacağı vaxt müddəti, yəni doldurma qatındaki arğac iplərinin sayı, arğac üzrə sıxlığı və qalınlığından asılıdır. Mövcud olan AT maşınlarının geri çəkmə mexanizmi, bu tələbi təmin etmir, vaxtaşırı batanın hər vurulması ilə geri çəkilir. Bundan əlavə, toxuculuq məhsulunun qalınlığı və formasının əyilmə sərtliyi dəzgahda standart parça yüklənməsini istifadə etməyə imkan vermir.

Buna görə, laylı- karkas toxumasının zonadan çıxarılması mürəkkəb olduğu üçün yük vasitəsilə olunmalıdır. Parça kənarında şaquli yerdəyişmə var, üfüqi hərəkətə əlavə olaraq, faydalı bir əsnək hündürlüğünü qorumaq üçün proqrama uyğun işləyən hərəkətli döşlük istifadə etmək lazımdır.

Yuxarıda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlmək olar:

- təkmilləşdirilmiş toxuculuq avadanlıqlarında laylı- karkas parçaların toxuma qaydasını istifadə edərək daha böyük qalınlıqda üçölçülü profilli parçaların istehsalı mümkündür;
- kənarın formalaşmasının klassik prinsipinə ehtiyac duyulur;
- əsnəkəmələgəlmə zamanı gərginliyi kompensasiya etmək üçün xüsusi kompensator mexanizminin istifadəsi tələb olunur;
- laylı - karkaslı parçaşa əsaslanan üçölçülü toxuma məhsullarının əhəmiyyətli bir qalınlığı ümumi hündürlüyü çox olan darağın istifadəsini tələb edir;
- əsnəkəmələgəlmə mexanizminin dəstəkləyici hissələrini gücləndirmək lazımdır;
- seriyalı mal tənzimləyicisi üçölçülü laylı- karkaslı parçanın çıxarılmasını təmin etmir, buna görə parçanın çıxarılması və ya istifadəsi üçün xüsusi mexanizm lazımdır;
- üçölçülü parça kənarlarında üfüqi və şaquli müstəvidə yerdəyişmələr edir ona görə dəzgahda hərəkətli döşlüğün istifadəsini tələb edir;
- laylı-karkaslı toxumaların toxuculuq prosesini daha optimal şəkildə həyata keçirmək üçün əriş saplarını bir başa şpulyarnikdən (əriş çərçivəsindən) yükləmək daha məqsədə uyğundur.

3.9 Laylı-karkaslı parçaların toxunmasında əriş saplarının gəriməsinin nəzəri tətqiqi

Toxucu dəzkahında parcanın əmələgəlmə texnoloji prosesində əriş saplarının yüklənmə gərginliyinin cox vacib əhəmiyyəti var. O, əsnəkəmələgəlmə prosesində və arğac sapının parça başlığına vurulması zamanı həllədici rol oynayır. [26].

Bildiyimiz kimi, yuklənmə gərginliyi toxunan parcanın növündən və struktur göstəricilərindən asılıdır. Gərilmənin həddən artıq və ya həddən kicik olması əriş saplarının qırılmasına səbəb olur və ümumillikdə parcanın toxunma prosesini cətinləşdirir.

Son zamanlar texniki parcalara tələbatın artması ilə yanaşı parçaların fiziki-mexaniki göstəricilərinə, həmcinin xususi keyfiyyətlərinə cox diqqət yetirilir.

Bu tələblər istismar zamanı onların davamlı və uzunömürlü olmayı ilə yanaşı müxtəlif aqressiv şəraitlərdə işləməri tələblərindən irəli gəlir.

Texniki parçalar sərbəst halda və polimerlərlə kompozisiya halında istifadə oluna bilərlər. Kompozit dedikdə lifli əsası olan və polimer qatqı iləhopdurulan cism nəzərdə tutulur. Lifli əsas armatur rolunu yerinə yetirərək kompozitin möhkəm və döyünlülünü təmin edir. Lifli əsas kimi kompozitlər ucun müxtəlif lifli materiallar istifadə olunur: liflər, təkqatlı və coxqatlı parçalar.

Son zamanlar coxqatlı parçaların quruluşunu dahada təkmilləşdirərək laylı-karkaslı parçalar istifadəyə təklif olunmuşdu və onlar texniki parçalar sırasında öz yerini tutmuşlar. Bu parçalar istifadəsi bir cox catışmamazlığı aradan götürə bilir.

Laylı-karkaslı parçaların əmələ gəlmə prosesində ən azından iki sistem əriş sapları və bir sistem arğac sapları iştirak edir.

Karkas əriş sapları arğac sapları ilə toxunaraq parcada üfüqi yerləşən, yəni karkas, qatlarını əmələ gətirirlər, doldurucu əriş sapları isə argac sapları ilə toxunaraq parcanın şaquli elementlərini əmələ gətirirlər. Karkas qatları bir-birinə

paralel şəkildə, bərabər və ya müxtəlif aralıq məsafədə yerləşə bilərlər. Doldurucu qatlar karkas qatlarına nəzərən şaqulu və ya müxtəlif bucaq altında formalaşa bilərlər.

Laylı –karkaslı parçaların galinlığı , eyni sayda karkas qatları olan parcalarda, doldurucu layların hündürlüyündən , daha dəqiq desək, doldurucu qatın alınmasında iştirak edən arğac saplarının sayından asılı olur. Parçanın fəza quruluşu, layların istənilən qaydada yerləşməsi, karkas qatlarının paralleliyi, karkas və doldurma qatlarına ümumi arğac sapının qoyulması nəticəsində müvəffəq olunur. Belə ki ümumi arğac sapları əsnəyə qoyulub parça başlığına vurulan zaman, doldurucu qat parçada nəzərdə tutulan qaydada yerləşir.

Ümumi (ortaq) arğac saplarının parça başlığına vurulma zamanı karkas əriş sapları daha çox gərilməyə malik olmalıdır lərki doldurma qatlarının ağırlığı altında əyilməsinlər. Bu səbəbdən karkas əriş saplarının yüklənmə gərginliyi doldurma əriş saplarının yüklənmə gərginliyindən bir neçə dəfə artıq olmalıdır. Bununla yanaşı ,nəzərə almaq lazımdır ki doldurma əriş saplarının gərilməsidə müəyyən dərəcədə olmayanda, saplar qalev gözlüklerində irəli-geri hərəkət nəticəsində zəifləyir və dəzgahda ərişin qırılma sayını artırır.


Karkas əriş saplarının yüklənmə gərilməsini həddən artıq olması bir tərəfdən onların gərgin şəraitdə işləməsinin fəsadlarına (qırılma, dəzgahın tez-tez dayanması və s.) və həmçinin əsnək əmələgətirən mexanizminin ayrı-ayrı detallarının sıradan çıxmasına səbəb olur.

Bu səbəbdən, toxucu dəzgahında karkas və doldurma əriş saplarının yüklənmə gərginliyinin düzgün təyini həm parçanın quruluşuna təsir baximindan həmdə dəzgahın iş rejiminə təsir baximindan çox vacib məsələdir .

Deməli, laylı-karkaslı parçaların alınma prosesində əriş sapları sistemlərinin müxtəlif rejimdə işləmələri, onların parça strukturunda fərqli yerləşməsindən və , daha

dəqiq desək, gördükleri funksiyadan irəli gəlir. Əriş sapı müxtəlif istiqamətləndirici çubuqları əhatə edir (şək.3.12.) və gərginliyini Eyfel düsturuna uyğun dəyişir.


Bildiyimiz kimi, əriş saplarının verilməsi və onların lazım olan gərginliyinin təmin edilməsi dəzgahda əriş tormozları və əriş tənzimləyiciləri tərəfindən həyata kecirilir. Laylı-karkaslı parçaların toxunması üçün dəzgahda kombinəli sürtünmə tormozu daha uyğun olur. Burada navoyun fırlanmasına müqavimət yükün ağırlıq qüvvəsi ilə sürtünmə qüvvəsinin ümumi təsirindən alınır. Bu tormozlarda navoyun tormoz şaybası elastik lent ilə əhatə edilir. Lent bir tərəfdən tərpənməz bərkidilir o biri tərəfdən isə ona yük asılır.



Şək.3.12. Əriş sapının müxtəlif istiqamətləndirici çubuqları əhatə etməsi sxemi.

Karkas və doldurucu əriş sapları navoylarının tormozlanma sxemləri eynidir və (şək. 3.13.)-də göstərilir

Navoyun sakit vaxtı onun K_1 göstəricisi : G – yükün kütləsindən, q – birləşmə yerində gərilmənin qiymətindən, d_1 – şaybanın diametrindən, d_2 – sarınmanın diametrindən, d_3 – şaybanın əhatə bucağından, e - natural loqarifmin əsası, f – tormoz şaybası və elastik əlaqə arasında olan sürtünmə əmsalından asılıdır.



Şək. 3.13. Karkas və doldurucu əriş sapları navoylarının tormozlanma sxemləri

Nəticə kimi, sapların gərginliyin dinamik xassələrini nəzərə almasaq və nəzərə alsaq ki, parçanın toxunması aşağı sürətlərdə aparılır böyük xəta etmədən deyə bilərik ki, əriş sapların toxuma zamanı qərginiliyi onların yüklənmə gərqiqliyinə bərabər olur.

IV fəsil .TEXNİKİ PARÇALARIN TƏYİNAT SAHƏLƏRİ VƏ ALINMASINDA İSTİFADƏ EDİLƏN TƏBİİ VƏ KİMYƏVİ LİFLƏRİN XASSƏLƏRİ.

4.1. Texniki parçaların icmali. Texniki parçaların təsnifati və istifadə sahələri.

Texniki parçalar onların üstün xassələrinə görə ən etibarlı adlandırılara bilən materiallardandır. Onların üstünlüyü tərkibinə (yəni istifadə olunan xammala görə) və quruluşa görə izah edilir. Texniki parçalar kimyəvi və mexaniki təsirlərə davamlıdır, əyildikdə qırılmır və günəş şüalanmasına və yağıntılara qarşı davamlıdır. Onlar müəyyən funksiyani yerinə yetirən və xüsusi məqsədlər üçün istifadə olunan materiallardır. Texniki parçalar tamamilə təbii, sintetik və ya mineral xammaldan hazırlanara və onların qarışıqlarından alınara bilər.

Parçada toxunmanın sıxlığı və növü müxtəlif ola bilər. Texniki parçaların alınmasında ən geniş istifadə edilən polotno toxunmasıdır. Bu parçalar mexaniki, kimyəvi, istilik təsirlərinə, sürtünməyə davamlıdır və kifayət qədər möhkəmdirlər. Texniki parçaların xüsusiyyətləri və onların istifadə sahələri birbaşa onların tərkibində olan liflərin növündən asılıdır.

4.2. Coxqatlı parçaların istehsalında istifadə edilən kimyəvi və təbii liflərin təhlili.

Iqtisadiyyatın vacib sahələrindən biri olan kimyəvi liflərin istehsalı ildən ilə çəşid sayını genişləndirir və tekstil sənayesinin xammal bazasını yeni növ və yüksək tələbatı olan məhsul ilə təchiz edir. Son illərdə kimyəvi liflərin istehsalının intensiv artması onların daha ucuz olması ilə izah edilir. Bu isə öz növbəsində liflərin daha ucuz materiallardan əldə olunması (meşə ağacı, qaz, neft və s.) , onların daha sadə texnoloji emalı, material, enerji və əmək tutumunun az olmasına yanaşı xassələrinin geniş diapazonda müxtəlifliyi ilə izah olunur. Son illərin statistik göstəricilərinə əsasən toxuculuq məmulatlarının alınması üçün istehsal edilən kimyəvi liflərin ümumi həcmi ildə 70-75 milyon tonn ,müqayisə üçün- təbii

liflərin isə təxminən 27-28 milyon tonn təşkil edib. Bu göstəricilər kimyəvi liflərə olan tələbatının təxminini üç dəfə çox olduğunu bir daha təstiqləyir. [33,36].

Kimyəvi liflərin tekstil məmulatlarında uğurla istifadəsi onların geniş fiziki-mexaniki xassələrə malik olmaları və onlara əlavə xassələrin verilməsi imkanlarının olmasıdır. Qeyd etmək lazımdırki, kimyəvi liflərin istehsalı çox böyük inkişaf yolu keçib və onların toxuculuqda tətbiqini müəyyən mərhələlərə bölmək olar .

İlk mərhələdə kimyəvi lifləri təbii liflərin (pambığın, kətanın və başqa bitki mənşəli liflərin) emalından qalan materialdan alınır. Bunlarla yanaşı, onların istehsalı üçün əyirilməyə yararsız qısa liflər və lifxassəli başqa təbii polimer maddələr istifadə edilirdi. Süni liflərin təbii resurslardan (müxtəlif növ ağaclarдан) alınması və onların təbii liflərə (pambıq, kətan, ipək, yun və s) əlavə edərək toxuculuq məmulatlarının istehsalında istifadəsi mərhələsi ilk mərhələ kimi qəbul edilir.

Kimyəvi liflə sırasında ilkin alınan və geniş istifadəsi olan viskoz lifi olmuşdurki . Viskoz lifini almaq ucun şam ağacları xüsusi emal edilir və alınan sulfid sellulozu agardılma, merserizasiya və s . Əməliyyatlardan kecərək əyrilmə hazır olur. Alınan məhlul xüsusi formada və ölçüdə olan filyeralardan(deşiklərdən) yüksək təzyiqlə kecirilir, söyüq havanın təsiri ilə bərkileyir və sonra turşu məhlulunun emalı nəticəsində nazik, möhkəm lifhalına çatdırılır.

Geniş xammal ehtiyatının (meşə ağacları) olması və emalının nisbətən ucuz başa gəlməsi viskoz lifinin tekstil sənayesində geniş istifadəsinə imkan yaratdı və 1900 ildə viskoz lifinin istehsalı artıq 1000 tona çatmışdı.

Viskoz liflərinin ucuz olmasının səbəbi: 1 kub metr ağac 200 kq selluloz və 150 kq lif verir ki, bu isə 1500 m-dək parça istehsal etmək imkanının verir. Viskos liflərinin pambıqla xassəcə oxşarlığı onların alt və üst geyimlərində istifadəsini

məqsədə uyğun etmişdi. Viskoz liflərinin alınması nəm emal üsulu ilə həyata kecirilirdi.

Asetat lifləri 1890-cı ildən, 1908 ildən isə sud zulalı olan kazein liflərinin istehsalı başlamışdır. Quru emal vasitəsilə alınan asetat və triasetat lifləri təbii liflərlə(pambıq, yun və s.) qarışdırıllaraq iplik alınmasında iştirak edirdi.

Təbii polimerlərdən süni liflərin alınması alımları qeyri-polimer kimyəvi birləşmələrdən sintetik liflərin alınmasına gətirdi. Elmi axtarışlar nəticəsində 1930 ildə sintes və polimerləşdirmə vasitəsilə sintetik liflərin alınması başladı. Tərkib hissəsi, əsasən, hidrogen, karbon, oksigen, azot olan lifəmələğətirici xassəli polimerlər sintes olundu. Bu polimerlərin alınmasında təbii resurslar olan neft, gaz və daş kömürdən alınan benzol, fenol , asetilen, ammiak birləşmələri iştirak edirdi. Belə üsüllə ilə alınan liflər sintetik liflər adlanır. 1932 –cı ildə Almaniyada polivinilxlorid və 1938-ci ildə kapron ,1939-cu ildə Amerikada neylon və 1947-1950-ci illərdə Russiyada lavsan lifləri alınmışdı.

İkinci mərhələ sayılan 1940- 1970-ci illərdə sintetik polimerlərdən lifəmələğətirən monomer və polimerlərin sintesi davam edilməsi , proseslərinin inkişafı və onlardan toxuculuq sənayesində xalis tərkibdə istifadə edilməsi izlənilir.Bunlarla yanaşı olaraq süni liflərin təkmilləşməsi və çeşidlərinin artırılması prosesləri gedir. Kimyəvi liflərin istehsalı ilə daha çox inkişaf etmiş dövlətlər məşqul olurdu. Bu mərhələdə sintetik liflərinən əsas növləri alınır. Kimyəvi liflərin bundan sonraki təkmilləşməsi onların modifikasiyası- xususi xassələrinin verilməsi və malik olduqları xususiyətlərinin daha da yaxşılandırılması istiqamətində aparılmışdır.

Kimyəvi liflərin istehsalının üçüncü mərhələsi 1970-1990-ci illəə təsadüf edir. Bu mərhələdə kimyəvi liflərin modifikasiyası məsələlərinin daha geniş yayılması həyata keçir. Kimyəvi liflərin müxtəlif növ məmulatlarda və sahələrdə xalis şəkildə istifadəsi öz yerini tutur. Inkişaf etmiş dövlətlərdə tamamilə təzə xassələrə malik olan

yüksək möhkəmlilik, yüksəkmodulluluq xassələrə malik olan , yanmağa döyümlü və s. xüsusiyyətləri olan liflər alınır.

Kimyəvi liflərin inkişafı, modifikasiyanın yeni üsulları və yeni xassəli liflərin alınması kimya sənayesində yeni, dördüncü mərhələnin başlamasını bildirir. Bu 1990 -cı ildən həyata kecir.Bu mərhələ biokimyəvi sintez vasitəsilə alınan monomer və polimerlərdən liflərin alınması və daha müasir olan qən mühəndisliyinin tətbiqi mərhələsi hesab olunur.

Müasir zamanda sintetik liflərdən olan poliefir, poliamid, polipropilen və poliakrilonitril liflərinin, süni liflərdən - viskoz və hidratselluloz liflərinin istehsalı daha sürətlə inkişaf edir də təkmilləşdirilir.

Polimer məhluldan kimyəvi liflərin alınması kimya müəssisələrində aşağıdakı üsullala aparılır:

1. Polimer ərintisindən kimyəvi liflərin alınması
2. Polimer məhlulundan kimyəvi liflərin nəm emal üsulu ilə alınması
3. Polimer məhlulundan kimyəvi liflərin quru emal üsulu ilə alınması
4. Polimer məhlulundan kimyəvi liflərin quru- nəm emal üsulu alınması
5. Polimerlərin məhlulunun kimyəvi liflərin dispersiyasından alınması
6. Gel kimi məhluldan kimyəvi liflərin alınma və s. alınması.

Qeyd etmək lazımdırki, poliolefin, poliefir, poliamid və s., liflər birinci üsulla (polimer ərintisindən), viskoz, poliakrilnitril, polivinilxlorid və s.ikinci üsulla (nəm emal üsulu) , asetat, triasetat və poliakrilnitril liflər üçüncü üsulla(quru üsul), istiliyə döyümlü aromatik poliamid və poliefir lifləri dördüncü üsulla(quru- nəm üsulu) istehsal olunur.

Polimerin molekulyar quruluşunun dağılmaması üçün kimyəvi lifləri polimerlərin ərintisindən aldiqda xammalın ərimə temperaturu və və onu dağılmış temperaturu arasında ən azı 20°C fərq olmalıdır. Bundan əlavə, belə liflərin 150°C arasında istiliyə dözümlülüyü və quruluşunu saxlama qabiliyyətləri də kifayət qədər olmalıdır.

Yalnız belə xassələr oldıqda onları toxuculuq materiallarında istifadə etdikdə isti-nəm əməliyyatlarını keyfiyyətlə aparmaq olur. Bu üsul ilə liflərin alınma sürəti təxminən $600\text{-}1200$ metr/dəq təşkil edir.

Polimer ərintisindən kimyəvi liflərin nəm emal üsulu ilə alınması üsulu xüsusi tərkibli polimer məhlulunun soyuducu çənnən keçirilməsi üsuludur. Çəndə olan məhlunun komponentləri qarşılıqlı təsir nəticəsində ləxtalanır və elementar liflər əmələ gətirir. Liflərin bu üsul ilə əmələgəlmə prosesinin sürəti $30\text{-}130$ metr/dəq təşkil edir.

Kimyəvi liflərin nəm emal üsülü ilə alınmasında iki komponent (əridici və lifləri çökdürücü) iştirak edir. Bu komponentlərin seçimi sintez edilən lifin növündən asılı olur. Nəm üsulla, həmçinin, yüksək möhkəmliliyi və yüksək modulluluğu və s. xassələri olan kimyəvi liflər alınır.

Kimyəvi liflərin əsas növləri: süni liflərdən- hidratselluloza tərkibindən olan viskoz və asetat lifləri, sintez və polimerləşmə proseslərindən alınan – polipropilen, polietilen, poliefir, poliakrilpoliamid, poliester liflərdir.

Kimyəvi liflərin istehsalı üsullara görə faizi:

1. Polimerlərin ərintisindən alınan liflər - 77 -80%
2. Polimerlərin məhlulundan nəm emal üsulu ilə alınan liflər - 17-20%
3. Polimerlərin məhlulundan quru emal üsulu ilə ləman liflər - 1,5 – 2,5%

Kimyəvi liflərin yeni növlərinin (müxtəliv geyim, məişət və texniki parçaların istehsalında poliefir liflərindən trevira, terqal, diolen, dakron, poliamid liflərindən –

perlon, neylon, xelanka, poliakrildən- dralon, dolan) alınmasının mühüm istiqamətlərindən biri də onların modifikasiyası olunmasıdır. Modifikasiya liflərə müxtəlif xassələrin aşılanmasını həyata keçirir. Bu xassələrdən texniki məqsədlərlə istifadə edilən liflər üçün böyük əhəmiyyət kəsb edən liflərin yüksəkmodulluluq, yüksəkmöhkəmlilik, istiliyə və aqressiv mühitlərə düzümlülük və s. xassələridir. Liflərin modifikasiyası üç qrup təşkil edir:

1. Fiziki üsul – lifəmələğətirici polimerin xassələri tamamilə, və ya qismən, dəyişir. Bu üsul ilə modifikasiya edilmiş poliefir, poliamid, polipropilen sapları alınır. Onlar trikotaj məmulatlarının istehsalında geniş tətbiq olunur.
2. Kompozisiya modifikasiyası üsulu - əsas lifəmələğətirici ərintiyə, və ya məhlula, xırda disperslı yeni xassəli olan maddələr əlavə edilir. Bu modifikasiya üsulu sintetik və viskoz liflərin alınmasında daha geniş istifadə olunur.
3. Kimyəvi modifikasiya üsulu – lifəmələğətirici polimerin kimyəvi tərkibi dəyişdirilir. Sopolimerizasiya (birlikdə polimerləşdirmə) vasitəsilə və ya polimerə yeni funksional grupların əlavə edilməsilə istənilən xassəni əldə edirlər.

4.3. Texniki parçaların lif tərkibinə görə növlərinin təhlili

Texniki parçaların təsnifatı onların təyinatına və ya tərkibinə əslənə bilər. Təyinatına görə onlar istilik izolyasiya edən, suya davamlı, odadavamlı, süzgəc xassəli, təmizləmə üçün və s. ola bilər. Çox vaxt eyni material bu funksiyalardan bir neçəsini yerinə yetirə bilər. Buna görə daha dolğun təsnifat onların tərkibinə əsaslanaraq verilir. [29,33,34].

Bazalt tərkibli texniki parçalar (şək.4.1) birkomponentli xammal olan burulmuş bazalt iplərindən istehsal edilən materialdır. Onların toxunması üçün müxtəlif toxunma növləri istifadə oluna bilər. Daha çox parçalar polotno, sarja, və atlas toxumaları ilə hazırlanır.



Şək.4.1. Bazalt tərkibli texniki parçalar

Xammal şəklində bazaltın suxur növündən istifadə edilir. Bazalt tərkibli texniki parçaların əsas xüsusiyyətləri aşağıda verilir:

- ekoloji təmiz olması və tərkibində zəhərli maddələri olmaması ;
- aşağı istilik keçiricilik xassəsi;
- yanmağa döyümlülük xassəsi ;
- istiliyə davamlılıq, beləki, onun ərimə nöqtəsi + 1450°C və iş temperatur rejiminin diapazonu - 260°C-dən + 982°C-dək dəyişir;
- turşu və qələvi xassəli mühitlərə müqavimətli olması;
- parçalanmağa, çürüməyə, göbələklərin və kifin təsirinə qarşı müqavimətli olması;
- vibrasiyaya döyümlülük .

Bazalt tərkibli texniki parçalar(şək.4.2.) əla gücləndirici əlavələr kimi (armatura) istifadə edilir. Bundan əlavə onlar istilik izolyasiyası edici və filtrasiya edici material kimi də istifadə olunur. Bazalt tərkibli texniki parçaların tikinti sənayesində, istilik avadanlığı və təyyarə sənayesində də geniş istifadə olunur.



Şək.4.2.Bazalt tərkibli texniki parçalardan hazırlanan məmulat

1. Gücləndirici əlavələr kimi onlar, məsələn, qayıqların və sisternilərin karkaslarını yaratmaq üçün istifadə olunur. Bu konstruksiyalarda materialın yüngül, möhkəm və korroziyaya qarşı müqavimətli olması ən tələb olunan xüsusiyyətlərdir.
2. Qaynaq işlərinin aparılması zamanı bazaltdan hazırlanmış xüsusi pərdələr istifadə edilir..
3. Bu parçalardan isti səthlərdən qorunmaq üçün : məsələn, qazanxanalarda, sobalarda, kaminlərin yaxınlığındakı divarlarda. Onlar istilik avadanlıqlarının və boru kəmərlərinin əla istilik izolyasiyası kimi işlənilir.
4. Vibrasiyaya davamlı olma xüsusiyyətləri onların turbinlərin izolyasiyasında istifadəsinə imkan yaradır.
5. Bazalt parçalardan metallurgiya müəssisələrində qaz üçün təmizləyici filtrlər və çirkab suyu təmizləyən filtrlər hazırlanır.

Silisium tərkibli texniki parçaların (şək.4.3) tərkib hissəsini kvarts şüşə lifləri təşkil edir – təbii kvarsı təkrar əritməklə silisium dioksidi alınır. Parçalar polotno və sətin toxunması ilə istehsal edilir.



Şək.4.3. Silisium lifləri

Silisium tərkibli texniki parçaların xüsusiyyətləri: tərkibi kvars şüşə liflərindən olan bu material ekoloji cəhətdən təmizdir, istilik və elektrik izolyasiya xassələrinə malikdir. İstiliyə davamlıdır, turşu və zəif qələvələrin təsirinə davamlıdır.

Ultrabənövşəyi radasiyaya, göbələklərə və kiflənməyə davamlıdır, çürüməyir. 1000° C-dən yuxarı olan temperaturlara xüsusiyyətlərini itirmədən uzun müddət tab gətirə bilir. İş temperatur diapazonu $1100-1200^{\circ}$ C təşkil edir. Bu göstərici bazalt tərkibli texniki parçalara nəzərən daha yüksəkdir.


Silisium tərkibli texniki parçaların (şək.4.4) tədbiq sahələri

1. Yüksək temperaturlara qarşı izolyasiya kimi istifadə olunur.
2. Filtr (süzgəc) kimi əridilmiş metalları qarışqlardan ayırmaq üçün
3. Aqresiv mühitdən və metal sığramalarından qoruyucu membran üçün.
4. Yanğınlardan - xüsusi qoruyucü geyimlərin hazırlanması
5. Radasiyadan - xüsusi qoruyucü geyimlərin hazırlanması.



Şək.4.4.Silisium tərkibli texniki parçaların nümunəsi

Asbest tərkibli texniki parçalar (şək.4.5 və şək. 4.6) asbest iplərindən - viskoz, lavsan və ya pambıqdan hazırlanır. Möhkəmləndirmək məqsədilə bu liflərin yanına bəzən metal və ya şüşə liflər daxil edilir. Belə bağlayıcı liflərin əlavə edilmə miqdarı 8-dən 15 faizdək olması daha məqsədə uyğundur.Aşağıda asbest liflərinin xarici görüntüsü və onlardan hazırlanan dam örtükləri olan- şifer:



Şək.4.5. Asbest lifləri



Şək.4.6. Asbest liflərindən alınan şifer

Asbest tərkibli texniki parçaların xüsusiyyətləri onların yaxşı istilik izolyasiya etmə qabiliyyəni , möhkəmlik,uzunömürlülük və havanın neqativ təsirlərinə davamlı olmaqlarıdır. Materialların işçi temperaturu - 500° C təşkil edir.

Parçalar aralıq materialları kimi istifadə edilən detalların istehsalında işlədir. Membran şəklində suyun elektrolizində, istilik izolyasiya materialı və aralıq material kimi - kombinezonların, yüksək temperaturun təsirindən qorumaq üçün(Şək.4.7.) yanğınsöndürənlərin kostyumlarında, metallurgiya zavodlarında, çox isti iqlim şəraitində istidən qorunmaq üçün olan qurğularda və s.



Şək.4.7. Asbest liflərindən alınan texniki parça

Şüşə tərkibli texniki parçalar (şək.4.8 və şək.4.9) alüminium-maqnezium və ya natrium-kalsium silikat şüşəsindən ibarətdir.Bu texniki parçaların əsas üstünlüyü onların suya davamlılığı , çatışmazlığı isə - turşulara qarşı davamsız olmalarıdır.



4.8.Şüşə lifləri

Şüşə tərkibli texniki parçaların xüsusiyyətləri:

- Şüşə parçaların sürtünməyə yüksək müqaviməti yoxdur, buna görə işləmə müddətini artırmaq üçün onları rezin parça ilə birləşdirirlər.
- Şüşə tərkibli texniki parçaların tətbiqi onların aqressiv mühitdə kimyəvi müqaviməti, aşağı istilik keçiriciliyi, yanmağa düzümlülüyü, yüksək möhkəmliliyi.
- Bu liflərdən hazırlanan parçaların işçi temperaturu $300\text{-}400^\circ\text{C}$ -dir, bəzilərində 1000°C təşkil edir.
- Şüşə tərkibli texniki parçaları turşu məhlulları üçün filtr qismində və istilik izolyatorları kimi istifadə etmək olur.



Şək.4.9.Şüşə tərkibli texniki parça

Polyester (şəkildə 4.10- poliester liflərinin görüntüsü verilib) tərkibli texniki parçalar polotno toxunmasıla toxunmuş yüksək möhkəmliyi olan sintetik polyester ipliklərdən alınır.



Şək. 4.10. Poliester liflərinin görüntüsü

Polyester tərkibli texniki parçaların xüsusiyyətləri: sürtünməyə ,dağılmağa, turşulara, qələvilərə, kiflənməyə, ultrabənövşəyi və səthi aktiv maddələrə

davamlılığıdır. Bu tərkibli parçalar istismar zamanı oksidləşmir. Bu xüsusiyyət onların tətbiq sahələrini izah edir. Polyester tərkibli texniki parçalar sənaye filtrləri üçün material kimi, kölgəlik yaratmaq və süni dərilər üçün əsas kimi, təmizlik dəsmalları kimi məmulatların alınmasında istifadə edilir. Onlarıq fərqli xüsusiyyətləri onların yumşaq və higroskopik(suçəkən) olmalarıdır.

Brezent texniki parçalar (Şək.4.11) xüsusi məhlullarla hadırılmış sintetik, pambıq və ya kətan liflərindən olan parçalardır. Parçaların xassələri onların toxunuşu ilə yanaşı hadırulan məhlulun tərkibindən asılıdır. Məsələn, kətan parça elə maddə ilə emal edilir ki o, odadavamlı, suya davamlı, antiseptik xüsusiyyətlər ala bilir. Parçanın sıxlığını dəyişərək ağır və yüngül sukecirməyən örtüklərin alınmasında istifadə edilir.



Şək.4.11.Brezent texniki parçaların istifadə sahəsi

Brezent texniki parçalar tətbiqi onların yüksək möhkəmlilik tələb olunan sayələrdə, müxtəlif sudanqoruyucu geyimlərdə (yağış palitarları, kostyumlar, çəkmələr) və örtük materialının (örtüklər, çadırlar) istehsalı üçün geniş istifadə olunur.

Texniki liflər və iplərin tətbiqinin əsas sahələrindən su şlanqlarının, sürücü kəmərlərinin, çadır parçalarının möhkəmləndirilməsi, qablaşdırma lentinin, avtomobil təhlükəsizlik yastıqlarının, döşəmə, şnur, yağış çadırlarının istehsalıdır.



Şək.4.12. Marerialın su keçirməməzliyi

Marerialın su keçirməməzliyi onun istifadəsini genişləndirir. (şək.412.).

Yağışdan qorunma üçün parçalar polivinilspirt və poliester ipliklərdən hazırlanmış parça karkasdır. Çadır üçün istifadə olan parçaların istifadəsi geniş və müxtəlifdir. Bunlar material və xammal üçün saxlama terminalı, avadanlıq üçün asma anbarlar, , sərgi pavilyonları, tikinti işləri zamanı və əlverişsiz hava şəraitindən sığınacaq üçün mikroiqlim yaratmaq üçün çadır konstruksiyalar, ildirimdən sığınacaqlar, ictimai tədbirlər, toylar, xeyir-şər, şənliklər və mal-qaranın qırxılması üçün örtülü sahələrin və s. işlər üçün nəzərdə tutulur. Kənd təsərrüfatı məhsullarının, taxıl nəqletdirilməsinin təhlükəsizliyi üçün sığınacaqlar.

Yağışdan qorunma üçün parçaların əsas üstünlükləri onların unikal gücə və sürtünmə müqavimətinə malik olmalarıdır. Bu xüsusiyyət xüsusi qaynaq parça texnologiyasının istifadəsi və çadır profillərinin hazırlanması ilə təmin edilir;

Materialın beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu təsdiq edən texniki və yanğın sertifikatları var. Polivinilspirtdən hazırlanan bu material özünü söndürmə və gec alovlanması kateqoriyasında olan materiallara aiddir. Parçaların işçi temperaturu - 40C + 80C təşkil edir.

Reklam şitlərinin hazırlanmasında istifadə olan texniki parçalar (banner parçaları) (şək.4.13) çadır parçalarına yaxındırlar. Xarici görünüşləri eyni aralarında böyük fərq var. Əsas fərq onların tərkibindəki plastikləşdiricilərin miqrasiya etmə faizidir. Banner və reklamda istifadə üçün nəzərdə tutulmuş digər

parçalarda bu maddələr aşağı miqrasiya səviyyəsinə malikdirlər. Başqa sözlə, reklam parçaları çox geç solur, yəni boyalar və öz-özünə yapışan səthlər bu cür materiallarda kifayət qədər uzun müddət qalır.



Şək.4.13. Banner parçaları .

Polyesterdən hazırlanan bu parçaların əsas istehlak üstünlüyü onların yüksək çaptutma qabiliyyətinə malik olmalarıdır. Yalnız polyester lifləri boyaları öz tərkibində davamlı saxlaya bilir. Digər növ liflər yuyulma zamanı boyanı saxlaya bilmir. Poliester liflərinin bu xassəsi onların sublimasiya boyalarının öz səth qatında həpdürməsidir. Parçalara vurulmuş şəkillər illər boyu parçaada gözəl keyfiyyətdə qalır vəancaq çox köhnələndə solur. Parçalarda istifadə olunan müasir boyaların dispersiyasının yüngüllüyü, piqmentlərin yüngül daxil olmasına əsaslı şərait yaradır. Rəng çalarları və parlaqlığı piqmentin keyfiyyətindən daha üstündür. Buna görə də, bayraqların hazırlanlığı rəqəmsal sublimasiya, idman geyimləri, çimərlik geyimləri, iş geyimləri, teatr geyimləri, bəzəklər, pərdələr və digər məmulatlar poliester parçalarından hazırlanır. Polyester texniki parçalar reklamda sublimasiya plakatları üçün istifadə olunması avadanlığı aşağıdakı şəkildə 4.14-də verilib.



Şək.4.14.sublimasiya plakatları

Banner parçaların dəyərini azaltmaq üçün 60% -dən çox poliester olan qarışiq parçalardan istifadə edilir. Bu zaman xarici təbəqə polyester iplərdən, daxili

Geotekstill toxuculuq materialları torpaq və ya digər tikinti materialları ilə təmasda olan geotexnika və ya digər tikinti sahələrində istifadə edilən kimyəvi (süni və ya sintetik) polimer materiallarıdır. Geotekstil toxunmayan toxuculuq materiallarının alınma üsulları ilə də alına bilən materialdır. Deməli, geoteksti əsasən iki böyük qrup təşkil edir - toxunmamış geotekstil və təxucu dəzgahında parça üsulu ilə alınan geotekstillərdir. Toxunma üsulu ilə alınan geotekstil - iki və ya daha çox liflərdən toxuculuqla istehsal olunan toxuma parçalardır. Toxunmamış geotekstil liflərin, parçaların, xolstun və s. lif tərkibli məmulatların mexaniki və ya termik üsulla fiksasiyası nəticəsində istehsal olunan məhsuldur.

Toxunmuş geotekstil iki və ya daha çox zolaqdan toxucu dəzgahında hazırlanmış geotekstildir. Belə geotekstil yüksək möhkəmliyə, aşağı deformasiyaya və su keçiriciliyinə malikdir. Geotekstillərin bu xassəsi onların torpaq quruluşlarının və təməllərin möhkəmləyini və daşıyıcı gücünü artırmaq üçün möhkəmləndirici elementlər kimi istifadə edilməsinə imkan verir. Geotekstil adlanan bu parçalar tullantıların atılması üçün tikililərin yaradılmasında, qoruyucu ekranların qurulmasında, sənaye torpaqlarından ibarət möhkəmləndirici əsasların qurulmasında da istifadə olunur.

Toxunmuş geotekstillərin aşağıdakı məqsədlər və istismar sahələri üçün istifadə edilir: zəif əsasların möhkəmləndirilməsi, yamaclarının, hidravlik qurğuların divarlarının tikintisi.(şək.4.15).



Şək.4.15. Yamaclarının, hidravlik qurğuların divarlarının tikintisi.


Mülki tikintidə geomembranların qorunması (Şək.416), ətrafin abadlaşdırılması

Kimyəvi liflərin xüsusiyyətlərinin araşdırılması göstərir ki toxunmuş geotekstillərin istehsalı üçün xamal kimi daha məqsədə uyğun liflə polipropilen və poliester lifləridir.



Şək.4.16. Mülki tikintidə geomembranların qorunması

Toxunmuş geotekstilin istehsalı üçün iki əsas üsuldan istifadə edilir. Birinci üsulda geotekstil birbaşa polipropilen və ya polyesterdən toxunan iplər və ya zolaqlardan əmələ gəlir. Bu zolaqlar əriş və arğac sapları vəzifəsini oynayaraq bir-birinə qarşılıqçı perpendikulyar şəkildə yerləşdirilir.(şək.4.17).



Şək.4.17.Əriş və arğac saplarının yerləşdirilməsi sxemi.

Bu toxunmuş geotekstilin əsas növüdür. Üst və alt əriş ipləri bir-birindən bərabər məsafədədir. Parçanın uzunu istiqamətində olan əriş zolaqlarının altından arğac ipi keçir, müəyyən bir məsafədən sonra əriş arğacın ipin altına keçir və bu cür toxuma davam edir. İkinci üsulda uzuna və eninə olan iplər toxunuş olmadan bir-birinin üstündədir və onlar əlavə bağlayıcı ip ilə birləşdirilir. Nəticədə əriş toxunuşlu parçaya bənzər parça əmələ gəlir. Geotekstilin belə alınmasının üstünlüyü ərişdəki iplərin qısalmağa yğramaması, düz istiqamətdə, əyilmədən qoyulmasıdır. Ənənəvi parça toxuculuğunda uzuna olan əriş iplər yuxarı –aşağı düşərək yerdəyişmə alır. Bu onların sürtünməsinə və avadanlığın məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Əriş istiqamətində düz yerləşən möhkəm saplar parçaya yönəldilmişdir mexaniki təsirlərə davam gətirir. Bu ondan irəli gəlirki iplər güc tətbiqi istiqamətində yerləşirlər. Toxunmuş geotekstil parçalar gərilmə qüvvələrinin nəticəsində cüzi uzanmalarla gərilmə qüvvələrini özünə çəkə bilirlər. Liflərin gərilmə potensialı dərhal istifadə olunur. Toxuculuq nəticəsində yaranan dərtılma qüvvələri parçada tədricən gecikməsi yox dərəcəsinə enir.

Toxunmuş geotekstil parçaların fiziki-kimyəvi xüsusiyyətlərinə gəldikdə onların əsas göstəriciləri nominal dərtilmədən uzanma gücü, nominal dərtilmədən əmələ gələn uzanma, verilən bir deformasiyada müqavimət, parçanın sıxlığı.


Geotekstilin tətbiqi sahələri

Geotekstil parçaların işi

şxemi

Sxemin izahı

Filtr (süzgəc)



Torpağın hissəcikləri olmadan suyun keçməsi


Drenaj




Boru kəmərinin balast olunması və drenaj

sistemlərinin səldən qorunması

Torpaq qatlarının
fraksiyalara ayrılması




Torpaq kütləsinin müxtəlif təbəqələrinin,
materiallarının və s. bir-dirinə qarışmalarının
qarşısının alınması.




Müxtəlif tikililərin və materialların ətraf mühitə
zərər verən təsirindən qorunması

Qoruma tipli tikililərdə




Geomembran vasitəsilə torpaq arası qoruyucu
təbəqənin yaranması

divarların
möhkəmləndirilməsi



Torpaqdə gərginliyi təmin edir



Geotekstilin tətbiqin sahələri fiziki-mexaniki xüsusiyyətləri və xarici mühitə qarşı müqaviməti ilə müəyyən edilir. Torpaq qatlarının möhkəmləndirilməsi aşağıdakıları işləri nəzərdə tutur. Birinci- saxlayıcı tikililərin yaradılması, yamacların və gölməçələrin ümumi sabitliyini təmin etmək, ikinci- yolların və digər təməllərinin daşımı qabiliyyətinin artırılması, üçüncü- binaların təməlinin möhkəmləndirilməsi işləridir.

Torpağın gücləndirməsi onun mexaniki xüsusiyyətlərini artırı bilən xüsusi elementlərin torpaq strukturlarında istifadəsini nəzərdə tutur. Möhkəmləndirici elementlər yükü torpaq ilə temasda olduqda bölmələr arasında bölüşdürür. Çox yüklenmiş zonalardan qonşu az yüklenmiş zonalara ötürülməsini təmin edir.

Bu elementlər müxtəlif gərilmə materiallarından hazırlanı bilər: metal, şüşə və ya polimer liflərin dəmir-beton konstruksiyaları.

Yol sənayesində geopolimer bir neçə tətbiqi sahəsi mövcuddur. Məsələn, zəif təməlləri gücləndirərkən geotekstillerdən istifadə edilir. Beləliklə, bir çox geosintetik materiallar bir-birini əvəz edir. Bu da onların ənənəvi texnologiyalardan üstünlüyünü bir daha təstiqləyir.

Müxtəlif mənşəli torpaq qatlarını ayırmaq üçün yenə də geotekstil istifadə olunur. Parça qatı torpaqların bir-birinə qarışmasına mane olur. Geo-parçaların bu funksiyası torpağın möhkəmləndirilməsi funksiyası ilə ayrılmaz şəkildə bağlıdır.

Suizoləedici parçalar onları torpaqdan ayırmaq üçün istifadə edilən membranın altına qoyulur. Bu geotekstil süni su anbarlarının tikintisində geniş istifadə edilmişdir.

Suizoləedici membranlar su olan yeri torpaqdan və təsadüfən düşən əşyalardan, mexaniki zərərlərdən qorumaqdır. Bu məqsədlər üçün möhkəm xüsusiyyətləri olan suizoləedici geotekstil parçadan istifadə etmək lazımdır.

Suizoləedici vəzifəsini yerinə yetirən xüsusi geotekstil drenaj sistemlərinin yaradılmasında da çox istifadə edilir. Beləki, onlar müxtəlif drenaj sistemlərində filtr kimi istifadə olunur. Geotekstil drenaj çıraqının və ya drenaj borularının torpaq hissəcikləri ilə dolmasının qarşısını alır, suyun drenaj sisteminə sərbəst keçməsinə imkan verir, aqreqat və torpaq arasında ayırıcı təbəqə rolunu oynayır. Bu təbəqə aqreqatın onun həm torpaqla qarışmasının qarşısını alır, həm suyun axması və ya yükün paylanması funksiyalarını yerinə yetirir. Geoparçalar çımrilik işlərində də möhkəmləndirici kimi istifadə edilir. O, torpağın sudan dağılmاسının da qarşısını alır. Kiçik kanallarda və ya daşqınlar zamanı əlavə sahil möhkəmləndirmədən, eroziyanın yaranmasının qarşısını alır və sahil sahələrində möhkəmləndirici təbəqələrin kifayət qədər su keçiriciliyini təmin edir.

Ətrafin abadlaşdırılması sahəsində və piyada yolların təşkil edərkən, geotekstildən istifadəsi yolların daşıma qabiliyyətini əhəmiyyətli dərəcədə artırır, yol səthinin deformasiyadan qoruyur, sürüşmələrinin qarşısını və alaq otlarını əmələ gəlməsinin qarşısını alır.

Park və yaşlılıq olan torpaqlarda süni bir mənzərə yaratmaq. Texnogen amillərdən zədələnmiş təbiət mənzərələrini bərpa etmək üçün istifadə olunur. Münbit torpaqlar arasında yerləşən zəif olan bir ayırma təbəqəsi məqsədilə istifadə olunur.

Geotekstildən süni çimərliklər yaratmaq üçün də istifadə olunur. Bu vəziyyətdə təbii landşaftda bitkilərin böyüməsini məhdudlaşdırmaq məqsədilə və təbii torpaqları çimərlik qumundan ayırmaq məqsədilə istifadə olunur.

Geotekstil neft, qaz, kommunal boru kəmərlərinin çəkilməsində istifadə olunur. Yaxşı filtrləmə qabiliyyəti olan uyğun geoparçalar hər bir sahədə süzgəc vəzifəsini yerinə yetirir. Su keçiriciliyi və güc xüsusiyyətləri yüksək olan toxunmuş polimer geotekstil, müxtəlif drenaj sistemlərinin və su drenaj sistemlərinin quraşdırılması üçün uğurla tətbiq edilir. Geotekstil parçalar boruların sarılması və suyun torpaq və qum ilə qarışmaması üçün, boru ətrafında çıraqıl daşla qarışmasının qarşısını almaq məqsədilə də isifadə edilir.

Geotekstil asfalt salınmış yolların tikintisində də istifadə olunur. O, asfalt təbəqə, beton plitələr, səki daşları olan örtük arasında möhkəmləndirici təbəqə kimi qoyulur. Magistral yolların, aerodrom, dayanacaq və meydanlarının, damların örtüyünün tikintisində də geotekstildən geniş istifadə olunur. (Şək.4.18)

Damların örtüyünü quraşdırarkən, geotekstil təbəqəsinin struktur quruluşunu elə seçirlər ki, istiliyi izolyasiya vəzifəsini yetirsən. O, plitələr arasında yaranan boşduqları torpaq hissəciklərinin tixanmasından qoruyur və yükü istilik izolyasiyası örtüyü boyu bərabər paylayır.



Şək.4.18. Magistral yolların geotekstilə örtürülməsi

Yaşıl dam örtüyü quraşdırıldıqda, geotekstil suizoləedici membranı drenaj qatını mexaniki zərərdən qoruyur və bitki köklərinin böyüməsini məhdudlaşdırır, Bununla yanaşı torpaq qatının üst münbit hissəsini drenaj qatından ayırır.

4.4. Kimyəvi və təbii liflərdən alınan yumaqların növləri. Onların laylı-karkashı çoxqatlı parçaların istehsalında istifadəsi.

Əyricilik istehsalatından toxuculuq istehsalatı daxil olan yumaqlar müxtəlif olur. Toxuculuqda yəni parçanın alınması prosesində istifadə etmək üçün yumaqlar qoyulan tələblərə cavab verməlidir. Proseslərin stabil keçməsi, sarınmanın sıxlığının çox olması, sapın yumaqdan asan açılması, sarınmanın eni boyunca sıxlığın sabit qalması kimi tələblər toxuculuq istehsalatının bütün keçidlərində önemlidir.

Qoyulan tələblərə uyğun olması üçün onların quruluşunu və başqa xüsusiyyətlərini aşdırmağı tələb edir.


Sapların yumaqdan texnoloji proseslərdə rahat açılması üçün onların konusvari bobinlərə sarınması daha uyğundur. Konusvari bobinlər (şək.4.19)çarpaz sarınmalı kəsilmiş konus formasında xüsusi bobinlərdir. Sarınmanın əmələgəlmə xüsusiyyəti yumağın hündürlüyü boyu sıxlığının sabit olmasını təmin edir. Konusun tərəfinin 1 simmetriya oxu ilə əmələ gətirdiyi bucaq da patronun 2 bucağına bərabərdir.



Şək. 4.19. Konik bobinlər

Bobinlərdə iki bir birinin ardınca sarınan qatların sapları kəsişirlər. Bobinin intiqalından asılı olaraq qalxma bucağı qatlarda sabit və ya dəyişgən ola bilər. Maillik bucağı standartdır və $3^{\circ}30'$; $4^{\circ}20'$ ili $5^{\circ}57'$ təşkil edir.

Konusvari bobinlərin alınma sürəti 1200 m/ dəq., lakin 1800m/ dəq. sürətini də almaq mümkündür. Konusvari bobinlər burucu, toxucu və trikotaj istehsalında geniş istifadə edilir. Bobinin hündürlüyü 150 mm olanda sarınmanın diametri 350 mm –dən artıq olmur. Yumağa sarınan viskoz ,yun, pambıq və kimyəvi liflərdən olan sapların xətti sıxlığı 6-100 teks arasında dəyişir.



Şək.4.20. Çarpaz sarınmalı konusvari və silindrik bobinlər


Çarpaz sarınmanı müxtəlif formalı patronlarda almaq olar: Bobinin forması patronun formasından asılıdır. Silindrik patronlara sarınıldıqda silindrik bobin alınır. Yivlərin kəsişmə bucağı $9^{\circ}45'$ təşkil edir. Maşının intiqalından asılı olaraq sarınmada yivlərin kəsişmə bucağı sabit və ya dəyişgən ola bilər. Yivlərin kəsişmə bucağı patronun d_0 diametrindən çox böyük olmamalıdır . Beləki o zaman ilk qonşu qat patron üzərindəbərk durmayacaq. Silindrik bobinlərin alınması prosesində sapgəzdircinin gedişi diametr boyunca sabit qalmalıdır. Belə olduqda bobinin tərəfləri bir birinə paralel yerləşir.

Yivlərin kəsişmə bucağının çox olması sarınmanın onun daxilində boşluqların qalmasına səbəb olur. Ona görə çarpaz sarınmalı yumağın xüsusi həcmi paralel sarınmalı silindrik tağalağın həcmiin 65%-ni təşkil edir.

Silindrik bobinlərin alınmasında sarınma sürəti 1800m /dəq.-dək təşkil edir.

Silindrik və konusvari bobinlər istehsalatın hər sahəsində tədbiq olur. Silindrik çarpaz sarınmalı bobinlərin sarınma sıxlığı sabit olduğu üçün onları yumaqda rəngləmə prosesinə uğrada bilirlər. Boyanın hissəciklərinin sarınmaya yaxşı hopması və yaxşı sirkulyasiya etməsi üçün səthi deşikli xüsusi patrondan istifadə edilir. Bobinin diametri 300 mm, uzunu 145 mm olanda həcmi 5500sm^3 təşkil edir.

Paralel sarınmalı flanslı tağalaqlar (şək.4.21) sapın silindrik və kənarları bağlı olan patrona paralel sarınması ilə əldə edilir. Saplar arası məsafə sapın diametrinə bərabər olur və sarınma boyunca sabit qalır. Paralel sarınmalı tağalaqda sapın sıxlığı maksimal olur. Tağalağın kənarları(flansları) sapın sürüşməsinin və tökülməsinin qarşısını alır. Sapın yivdə qalxma bucağı (α) nisbətən kiçikdir və o sarınmanın diametri böyüdükcə azalır.




Şək. 4.21. Paralel sarınmalı flanslı tağalaqlar

Sapın sarınması sürəti 800-1200 m/ dəq təşkil edir. Sapgəzdiricinin gedişi sabit olur və onun addımı tağalağın kənarları ilə məhdudlaşır. Sarınmanın maksimal diametri tağalağın flanslarının diametrindən asılıdır. Paralel sarınmalı flanslı tağalaqlar təbii ipək sapının təkrar sarınmasında geniş istifadə edilir. Paralel sarınan sapların xətti sıxlığı 10-500 teks təşkil edir.

Yumaqların ölçüləri müxtəlif olur. Təyinatından asılı olaraq sarınmanı 4000 sm^3 -dən çox həcmdə almaq olur. Büyuk həcmdə və yüksək sıxlıqla sarınma alınmasına baxmayaraq bu tağalaqların bir qədər çatışmamazlıqları var. Onların tədbiqi məhduddur, beləki sapın tağalaq üzərindən açılmasının müəyyən çətinlikləri olur. Bu zaman əlavə köməkçi istiqamətləndirici quraşdırmaq ehtihacı olur.

Bir kənarı bağlı tağalaqlar bir kənarı konik formalı oturacaqlı digər tərəfi isə açıqdır. Sarınmanın daxili kənar qatları konik formalı oturacağa söykənir. Onun açıq kənarın xarici forması, daxili konik formasını təkrarlayır və ona görə konik forma alınır. Bu yumaqlarda sapgəzdiricinin hər iki gedişindən sonra sapgəsdiricinin gedişi tağalağın əsasına tərəf sürüsdürülür. Başqa çox növdə yumaqlar (şək.4.23) var və onların quruluşu və forması sonrakı proseslərdən, maşınlardan və istehsalat sahəsindən asılı olaraq alınır. Bunlardan bəzilərini göstərək.



Şək.4.23. Müxtəlif yumaq formaları

4.5 Kimyəvi və təbii liflərdən texniki parçaların istehsalı üçün burulmuş liflərin alınması.

Sapların burulması həm kimyəvi, həm təbii ipək üçün aşağıdakı məqsədləri güdürlər:

1. Müxtəlif mənşəli, müxtəlif qalınlığı və burulma dərəcəsi, gərilməsi, xarici görünüşü olan bir neçə sapın birləşməsi və onlara yeni görünüş, xassələrin verilməsi.
2. Sapların qalınlığına, həcmi sıxlığına, kompaktlığına daha çox bərabər xassəlik vermək.
3. Sapların möhkəmliyini artırmaq, onlara kritik burulmaya çatmamaq şərtilə.
4. Saplaralazımolan xətti sıxlığı, sərtliyi, elastikliyi və dartinma xüsusiyyətinin aşılamaq.

5. Sapların qısalmasını azaltmaq, qatlamaya, dərəcəsinin, dözümlüyünü artırmaq.

Kimyəvi liflərin şlixtlənməsi, onların möhkəmliyinin, birləşmə dərəcəsinin, hamarlığının, yumşağılığının artırılması və elektrikləşməsinin azaldılması məqsədilə aparılır. Şlixtləməyə motok (yumaq) formasında daxil olan saplar məruz qalır. Əgər kimyəvi saplar bobinlərdə və ya iki flanslı tağalaq saxıl olursa o zaman şlixtləmə prosesi aparılır və onu yaqlama prosesi ilə əvəz edilir. Bu birbaşa təkrar sarıma prosesində həyata keçir. Sapların burucu istehsalatı çeşidinə görə yəni xammalın növünə, təyinatına, quruluşuna və xarici görüntüsünə görə müxtəlif olabilir. Lakin onların hamısı iki prosesdən keçirilir, troşeniye (sapların birləşməsi) və sonra onların birlikdə burulması.

Sapların birləşdirilməsi prosesi müddətində sapların sayı və gərilməsi sabet olmalıdır.

Burulmuş sapın ümumi möhkəmliyi onların əmələ gətirən sapların cəmi möhkəmliyindən çox olur.

Burulma zamanı sapların burulma istiqamətidə böyük rol oynayır. Burma istehsalatına daxil olan kimyəvi saplar müxtəlif liflərdən (viskoz, asetat, kapron və s.) xam ipək, şapeləşmiş kimyəvi liflər və metal liflərdən hazırlanmış uzun fasiliəsiz saplarıdır.

Viskoz saplarının bobinlərdə xətti sıxlığı 33,3 teksdən – 6,67 teksdək, asetat saplarının xətti sıxlığı 16,7 teksdən – 11,1 teksdək, kapron kompleks saplarının xətti sıxlığı 6,67 teksdən 5 teks, 33 teks, monosaplar 2,22 teks və 1,67 teks qalınlığında buraxılır. Xam ipək saplarının xətti sıxlığı 3,22 teks, 2,33 teks, 1,55 teks, 1,19 teks və s. Buraxılır.

Kimyəvi liflər bir birindən aşağıdakı xassələri ilə fərqlənirlər.

6. Birləşdirilən sapların növü

7. Burulmanın istiqaməti
8. Burulmanın dərəcəsi
9. Burulmuş sapların quruluşu
10. Təyinatı

Burma dərəcəsinə görə sapları aşağı burma olanlıar ($2,0 \div 2,8$ – arğac sapı üçün, $85 \div 10,7$ - əriş sapları üçün), orta dərəcə ($20,5 \div 23,7$ – muslin), yüksək ($57,9 \div 75,8$ – kpen üçün) fərqləndirirlər. Quruluşuna görə burulmuş saplar sadə (yəni bir burumlu) və mürəkkəb (iki və çox burumlu) olurlar.

Burulma müxtəlif burucu maşınlarda həyata keçirilir. Bu maşınlardan TKM-8-12, TK-2, TK-3, TK-34 misal gətirmək olar. Maşınların texniki xarakteristikaları cədvəldə 4.1-də verilib. Burulmuş sapların əsas növlərinin xarakteristikası cədvəldə (4.2 -də) verilib

Burucu maşınlarının texniki xarakteristikaları

Cədvəl 4.1.

Xarakteristika	TK-2, TK-3	TKM-8-12, TK-34
Sapların sayı (birləşən)	2-dən 12-dək	2-dən 5-dək
Burulma (1m-ə düşən burmaların sayı)	45 – 650	30 – 650
Burulmanın istiqaməti	Z və S	Z və S
İylərin aralıq məsafəsi, mm	130	160
İylərin fırlanma tezliyi, dövr/dəq	4000 – 10000	4000 – 7500
İylərin sayı:		
Maşında	60-dan 120-yə	98
Seksiyada	20	14
Buraxılışın xətti sıxlığı, m/dəq	6,15 – 222	6,15 – 250
Sarınmanın hündürlüyü	100, 120, 130	240-dək


Təyinatına görə burulmuş saplar toxuculuq və trikotaj istehsalatlarında, texniki məqsədlərlə (kord parçalar, izolyasiya, çərrahi əməliyyatlarda, balıqcılıqla) və ss istifadə edilir. Burulmuş saplar təbii ipəkdən, kimyəvi saplardan (süni və sintetik), şüşə, metal və müxtəlif kombinə edilmiş saplardan alınır. Onların burulma istiqaməti sağ Z və sol S burma ola bilər.

Toxuculuq istehsalati üçün burulmuş kimyəvi sapların xarakteristikası

Cədvəl 4.1.

Sapın növü	Burulmanın istiqaməti		Normal xətti sıxlığı (teks)	Xətti sıxlığın qeyri- bərabərliyi, % - çox olmasın	Nisbi möhkəmlik, SH-teks (km) – çox olmasın	Uzanması, % - çox olmasın	1m-ə düşən burulmaların sayı	
	Birinci	Ikinci					Birinci burma	Ikinci burma
Viskozdan alınmış müslin	S	-	11,1	2,4	12	27	800	-
Eyni	S	-	13,3	2,4	12	25	800	-
Eyni	S	-	16,7	2,4	12	25	800	-
Asetat saplarından müslin	Z	-	11,7	2,4	9	31	1100	-
Kapron saplarında müslin	S	-	3,33	2,5	35	37	1400	-
Viskoz saplarından kpen	Z, S	-	11,1	2,4	10	27	1800	-
Eyni	Z, S	-	11,1	2,4	9	27	2300	-
Eyni	Z, S	-	13,3	2,4	10	27	1800	-
Eyni	Z, S	-	16,7	2,4	10	27	1500	-
Viskoz asetatdan moskpen	S, Z	Z	8,33+11,1	2,2	8,5	19	2050	500
Eyni	S, Z	S	11,1+11,1	2,2	8,5	19	1800	500

Kimyəvi sapları birləşdirən TK-3U maşının texnoloji sxemi şək. 4.3-də verilib. Maşın kimyəvi sapların birləşməsi üçün istifadə edilir. Bir neçə yumaqdan eyni gərilməsi olan saplar bir yumağa birlikdə, paralel şəkildə sarınır.



Şək. 4.3.Kimyəvi sapları birləşdirən TK-3U maşının texnoloji sxemi

Yumaqlardan 1 açılan saplar istiqamətləndirici çubuğu 2 əhatə edir, nəzarət edici 3 və gərilmə verici 4 cihazlardan , bobini işdən saxlayan mexanizmdən 5, dartıcı roliklərin 6 və barabanın 8 vasitəsilə bobinə 7 sarınır. Maşının sürəti 500 metr/dəq. təşkil edir.

Nəticələr və təkliflər

1.Tekstil sənayesində texniki parçaların keyfiyyətinin yüksəldilməsində elmi-texniki tərəqqinin nailiyyətindən istifadə olunması böyük yer tutur. Texniki parçaların

istehsal edən müasir toxucu maşınlarının imkanları müəyyənləşdirir, onların quruluş göstəriciləri təhlil olunub. Coxqatlı laylı-karkaslı texniki parçaların quruluşlarının və onların tətbiq sahələrinin təhlili, onların strukturunda istifadəsi olan müxtəlif toxumaların təhlili və xüsusiyyətləri araşdırılıb.

2. Profilli çıxıntıları olan laylı-karkaslı parçalar və onların alınma texnologiyasının təhlili göstərir ki, qalınlığı çox olan profilli parçaların alınmasında laylı-karkaslı toxunmaların istifadəsi müsbət nəticə verir və xarici görüntüsü müxtəlif olan bu parçaları (oval, yumru, düzbucaq və s.) xizəkli və jakkard maşınlarda almaq daha məqsədə uyğundur.

3. Üçölçülü laylı- karkaslı parçaların istehsal texnologiyasının əsaslarının təhlili toxucu dəzgahında parçanın alınması və sapların toxuculuğa hazırlıq mərhələlərində uyğun avadanlıqların seçilməsinin aparılmasına imkan verib. Laylı-karkaslı parçaların yeni quruluşları işlənilib, onların xüsusiyyətləri və alınma texnologiyası araşdırılıb. Laylı-karkaslı profilli parçaların alınmasında birləşdirici sapların istifadə edilməsi parçada olan çıxıntı və oyuqların formasının daha dayanıqlı olmasını təmin edir.

4. Texniki parçaların təsnifatı onların təyinatına və ya tərkibinə əsaslanır bilər. Təyinatına görə onlar istilik izolyasiya edən, suya davamlı, odadavamlı, süzgəc xassəli, təmizləmə üçün və s. olar bilər. Cox vaxt eyni material bu funksiyalardan bir neçəsini yerinə yetirə bilər. Buna görə daha dolğun təsnifat onların tərkibinə əsaslanaraq verilir.

Məmmədov Orxan Nəcəf oğlu

“Müxtəlif profilli texniki parçaların alınma texnologiyası və dəzgahların konstruksiyasında dəyişikliklərin təhlili”

Xülasə

İstehsal olunan texniki təyinatlı parçaların rəqabətli olması , onların çeşidlərinin zənginliyi və keyfiyyət göstəricilərinin yüksək olması ilə təmin edilir.

Texniki parçalarda kimyəvi liflərinin tədbiqi və onların sayının genişləndirilməsi tekstil sənayesininin xammal bazasını yeni növ və yüksək tələbatlı məhsul ilə təchiz edir. Son illərdə kimyəvi liflərin istehsalının intensiv artması onların daha ucuz olması ilə izah edilir. Bu liflərin daha ucuz materiallardan alınması (meşə ağacı, qaz, neft və s.) , onların daha sadə texnoloji emalı, material, enerji və əmək tutumunun az olması ,xassələrinin geniş diapazonda müxtəlifliyi onu texniki parçaların istehsalında əvəzsiz edir. Kimyəvi liflərin tekstil məmulatlarında uğurla istifadəsi onların həmçinin geniş fiziki-mexaniki xassələrə malik olmaları və onlara əlavə xassələrin verilməsi imkanlarının olmasıdır.

Profilli çıxıntıları olan laylı-karkaslı parçalar və onların alınma texnologiyasının təhlili göstərir ki , qalınlığı çox olan profilli parçaların alınmasında laylı-karkaslı toxunmaların istifadəsi müsbət nəticə verir və xarici görüntüsü müxtəlif olan bu parçaları xızıkli və jakkard maşınlarda almaq daha məqsədə uyğundur.

Laylı - karkaslı parçaları əsasında əhəmiyyətli qalınlığa malik profil parçaları istehsalı üçün əsas maşın seçərkən bu parça xassələrini, yaranma şərtlərini və istifadə olunan xammalın mexaniki xüsusiyyətlərini nəzərə almaq lazımdır.

Мамедов Орхан Наджаф оглы

“Анализ технологии производства технических тканей разных профилей и изменений в конструкции машин.“

Резюме

Конкурентоспособность выпускаемых технических тканей обеспечивается богатством их ассортимента и высокими качественными показателями.

Применение химических волокон в технических тканях и расширение их количества обеспечивают сырьевую базу текстильной промышленности новыми видами и востребованной продукцией. Интенсивный рост производства химических волокон в последние годы объясняется тем, что они дешевле. Получение этих волокон из более дешевых материалов (лес, древесина, газ, нефть и т. д.), их простая технологическая обработка, низкие материальные, энергетические затраты и сниженная трудоемкость, широкий спектр свойств делают их незаменимым в производстве технических тканей. Успешное использование химических волокон в текстиле заключается в том, что они также обладают широким спектром физико-механических свойств и способностью придавать им дополнительные свойства.

Анализ слоисто- каркасных тканей с профилированными выступами и технологии их производства показывает, что использование слоисто- каркасных тканей при производстве высокоплотных профильных тканей дает положительный результат, и более целесообразно вырабатывать эти ткани на машинах с кареточных и жаккардовых зеваобразованием.

При выборе базовой машины для производства профильных деталей со значительной толщиной на основе слоисто- каркасных тканей , необходимо учитывать свойства этой ткани, условия ее формирования и механические свойства используемого сырья.

Mammadov Orhan Najaf

“Analysis of the production technology of technical fabrics of different profiles and changes in the design of machines“.

Summary

The competitiveness of manufactured technical fabrics is ensured by the richness of their assortment and high quality indicators.

The use of chemical fibers in industrial fabrics and the expansion of their quantity provide the raw material base of the textile industry with new types and popular products. The intensive growth in the production of chemical fibers in recent years is explained by the fact that they are cheaper.

The production of these fibers from cheaper materials (wood, wood, gas, oil, etc.), their simple processing, low material, energy costs and reduced labor intensity, a wide range of properties make them indispensable in the production of technical fabrics. The successful use of chemical fibers in textiles is that they also have a wide range of physical and mechanical properties and the ability to give them additional properties.

Analysis of layered-frame fabrics with profiled protrusions and the technology of their production shows that the use of layered-frame fabrics in the production of high-density shaped fabrics gives a positive result, and it is more expedient to develop these fabrics on machines with carriage and jacquard yawning.

When choosing a basic machine for the production of profile parts with significant thickness based on layered-frame fabrics, it is necessary to take into account the properties of this fabric, the conditions of its formation and the mechanical properties of the raw materials used.

İstifadə olunan ədəbiyyat:

Milli ədəbiyyat:

1. M.H. Fərzəliyev . Toxuculuq istehsalatının texnoloji maşınları və avadanlıqları. Bakı. 2010. 528 s

2. Hüseyinov V.N. Toxuculuq materiallarının texnologiyası. Bakı-2004. 320s.
3. M.H. Fərzəliyev . Toxuculuq , yüngül sənayə, məişət xidmətinin texnoloji maşınlarının və avadanlıqlarının layihələndirilməsi. ADİU, Bakı. 2011-332
4. M.H. Fərzəliyev. Toxuculuq istehsalatı maşınlarının layihələndirilməsi,hesablanması və konstruksiya edilməsi. Bakı. 2012- 234 s.
5. F.Ə. Vəliyev.Texnoloji avadanlıqlar. Bakı. 2013- 226 s.

Xarici ədəbiyyat:

6. Е.В. Иванюк. Разработка структур, технологии выработки и метода автоматизированного проектирования слоисто-каркасных тканей и контурных трехмерных текстильных изделий.// Дисс... канд. техн. наук. Санкт-Петербург – 2011.
7. В.М. Суркова. Разработка структуры и технологии выработки высокообъемных тканей. // Кандидатская диссертация:. Ленинград – 1982.
8. Р.В. Райков. Проектирование многослойных тканей для конструкционных стеклопластиков. М.: - 1971, 232 с.
9. Патент № 2164568. RU Ткань многослойная и способ ее изготовления.
10. Патент № 3102559 США. Многослойная ткань.
11. Патент № 3234972 США. Многослойная ткань. 86
12. Патент № 2144578 Браславский В.А., Мариева Н.Г., Блинов И.П., Киселев А.М., Труевцев Н.Н., Афанасьева А.А., Романов П.Н., Антонов М.А. Многослойное тканое полотно.

13. Заявка №2112436 Япония, МКН5 ДОЗД 25/00 // Тада Йосио, Сирацси Синъюити; К.К. Арисава сэйсакусè. №63 - 260735; заявлена 17.10.1988г.; опубликована 25.04.1990г. // Кокай омп кохо сер.3(5).-1990.-С.247-253. Трехмерная ткань.
14. Заявка №1207465 Япония, МКН5 Д04Н 3/07 // Дзин Дзэнзи; Сикисима канбасу; К.к. №63 -32561; заявлена 15.02.1988г.; опубликована 22.08.1989г. //Кокай омп кохо сер.3(5).-1989.-29.-с.399-406.-Япония. Трехмерная ткань.
15. Wulffhorst B., Bursger A., Weber M. / Трехмерные текстильные материалы. // Dreidimensionale Textilen rationalisieren die Herstellung vor 143
16. А.С. №607859. СССР МКН ДОЗД 1/00; ДОЗД 11/00. Многослойная техническая ткань.
17. Патент № 2037577 Юусиро Такано [JP]., Тсутому Кикути [JP], Макото Танака[JP] Объемная ткань, способ и устройство для ее получения.
18. Патент РФ №2135654 Керимов С.Г., Попов Л.Н., Богданов Г.В., Бугульминцев В.А., Щеглов Д.В. Цельнотканый каркас конвейерной ленты.
19. Патент №2522027. Франции Д 03 13/00; В 32 В 27/04; 27/12. Текстильная основа для изготовления композиционных или слоистых материалов и полученные материалы или изделия.
20. Патент РФ № 1548290
21. А.С. № 1594226 Гордеев В.А., Могильный А.Н., Блинов И.П., Блинов А.П., Лемешков В.В. Многослойная ткань.
22. Реферативный журнал. / Легкая промышленность (технология и оборудование). / Сводный том. Москва, 1994г.; №8.

23. Гордеев В.А., Волков П.В. Ткачество. - М.: Легкая и пищевая промышленность, 1984.
 24. Гордеев В.А., Алиева Т.Г. Об определении длин основных нитей различных систем в многослойных тканях. - ЛИТЛП.1989.
 25. Гордеев В.А., Алиева Т.Г. и др. Упругая система заправки двухнавойного ткацкого станка. - ЛИТЛП.1987.
 26. А.с.1498842. Гордеев В.А., Алиева Т.Г. Устройство для компенсации натяжения систем нитей основы на ткацком станке для выработке многослойных тканей.-1989.
 27. Алиева Т.Г. Разработка структуры и технологий производства слоисто-каркасных . -Дис. Канд. Техн. Наук- Л. 1990.
 28. Гордеев В., Алиева Т.Г. Технология производства многослойных тканей из нескольких основных систем с использованием одного навоя- ЛИТЛП, 1989.
 29. Конкин А.А. Углерод и другие термостойкие волокнистые материалы - М. Химия. 1974.
-
30. Труевцев Н.И. и др. Технология и оборудования текстильного производства. М.: Легкая индустрия – 1975. – 640 с.
 31. Будников В.И. Общая технология хлопчатобумажного производства (издание третье, переработанное и дополненное) изд-во «Легкая индустрия», 1970, стр. 248.
 32. Сост. В.А. Брезгина. Новинки в текстильных волокнах: Информационно-методические материалы: дайджест / Екатеринбург: ПРЦ ППТИМП, 2011. – 176 с.

33. К.Е. Перепелкин. Армирующие волокна и волокнистые полимерные композиты. – СПб.: Научные основы и технологии, 2009. – 380 с.
34. В.Я. Варшавский. Углеродные волокна.–М.: Варшавский, 2005.–500 с.
35. Ф. Р. Джалилов. Разработка структуры и технологии получения многослойных тканей сотовых структур. Канд. дисс...Душанбе- 2019